



32 səfər 21 obyektin açılışı, 37 təməlqoyma



Müzəffər Komandan İlham Əliyev 2021-ci ildə Qarabağ və Şərqi Zəngəzuru quruculuğunun baş meydanına çevirdi

Böyük uğurlarla, siyasi və iqtisadi nailiyyətlərlə zəngin olan daha bir ili geridə qoyduq. Yeni ildə arxaya boylanıb, ötən il olub-keçənlərə nəzər salıb, ən yaxın keçmişin yadda qalan səhifələrini vərəqləyəndə xeyli maraqlı hadisələrə, uğurlara şahidlik edirik.

Ötən il Azərbaycanda bütün addımlar postmüharibə dövrünün yeni reallıqlarına uyğun atıldı. Vətən müharibəsindəki böyük Zəfərdən sonra Qarabağ və Şərqi Zəngəzuru minalardan təmizlənməzi, yenidənqurulma, tikinti-quruculuq işlərinin başlanması, qarşıda duran ən prioritet məsələlər idi...

Prezidentin xeyir-duası ilə başlanan böyük layihələr

Qarabağı 44 günə "dəmir yumruq" əməliyyatı ilə düşməndən təmizləyən Ali Baş Komandan İlham Əliyev 2021-ci ildə "dəmir iradə" ilə işğaldan azad olunmuş torpaqlarımızda şəhər və kəndlərin baş planları əsasında "ağıllı şəhər", "ağıllı kənd" layihələrinin icrasına start verdi.

Bütün proseslərə nəzarət edən Prezident mütəmadi olaraq Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən layihələrə şəxsən nəzarət etdi, müxtəlif yeni obyektlərin təməlini qoydu, bəzilərinin həttə açılışını etdi. Ümumilikdə, 2021-ci ildə İlham Əliyev azad edilmiş torpaqlara dəfələrlə səfər edərək həyata keçirilən genişmiqyaslı bərpa işlərinə xeyir-duasını verdi.

Prezident il ərzində işğaldan azad edilmiş 10 şəhər və rayona - Şuşa (7 dəfə), Füzuli (7 dəfə), Xocavənd (5 dəfə), Zəngilan (4 dəfə), Cəbrayıl (3 dəfə), Laçın (2 dəfə), Qubadlı (1 dəfə), Kəlbəcər (1 dəfə), Ağdam (1 dəfə) və Tərtər (1 dəfə), ümumilikdə 32 dəfə səfər edib. Bu səfərlər çərçivəsində dövlət başçısı 21 sosial-iqtisadi obyekt və mədəniyyət abidələrinin açılışını edib, 37 obyektin təməlini qoyub, yenidənqurma işlərinin gedişatı ilə mütəmadi maraqlanaraq tapşırıq və tövsiyələrini verib.

Ardı 4-5-ci səh.



Xarıbülbülün danışdığı 270 yaşlı gerçək nağıl

ŞUŞA DASTANI



Qədim bir Azərbaycan yurdu var, könlü taxtımızın şahı, qürur ünvanının büllür qəsr, sevgi dünyamızın xoşbəxtlik məqamıdır... Bir ulu yer var, tariximizin, mədəniyyətimizin, modəniyyətimizin incisi, musiqimizin mənbəyi, poeziyamızın durna qatını, qəhrəmanlıq salnaməmizin hünər meydanıdır... Bir sönməz ocaq var, köksündən boy atan, suyu, havası ilə qidalanan hər bir övladı igid, cəsur, qorxmaz, vətənpərvərdir... Bir müqəddəs torpaq var, uğrunda minlərlə can özünü qurban verməkdən çəkinmir... Son nəfəsində belə "Şuşa!" hayqırır... Son ey, vətən eşqimizin qibləsi, dünya var olduqca bizimdən, hər an, hər gün, hər ay, hər il qəlbimizdə, varlığımızda, ruhumuzdasan!..

Bax: səh. 3

Çörək halal olmalıdır

Dünya taxıl birjalarındakı bahalaşma fonunda Azərbaycan hökuməti unun və çörəyin qiymətini nəzarətə götürüb

Dünya əhalisi sürətlə artır və bu, ərzağa olan tələbatın yüksəlməsinə səbəb olur. Digər tərəfdən, bir çox kənd təsərrüfatı məhsullarının istehsalat havaların çox isti keçməsi və quraqlıq üzündən azalır. Son dövrdə bəzi ölkələrdə müşahidə edilən sel və subasmalar da əkin sahələrinə ciddi ziyan vurub. Bütün bunlar istehsalın azalmasına, tələbatın isə çoxalmasına gətirib çıxarıb.

Bax: səh. 6



Türk dünyasının birliyinə layiqli xidmət



2021-ci il Azərbaycanın xarici siyasəti sahəsində də bir sıra mühüm nailiyyətlər müşahidə edildi. Türk Dövlətləri Təşkilatı çərçivəsində görülən işlər burada, təbii ki, əhəmiyyətli yer tutur. Ölkəmizin ikiillik sədrliyi dövründə bu təşkilatın qazandığı uğurların miqyası 2021-ci ildə daha aydın göründü.

Öz strateji məqsədlərinə doğru əzmlə addımlayan Türk Dövlətləri Təşkilatının artıq global güc mərkəzinə çevrilməkdə olduğu bir daha təsdiqini tapdı. Mötəbər qurumun ötən il noyabrın 12-də İstanbul şəhərində keçirilmiş VIII Zirvə görüşündə Azərbaycan təşkilat sədrlik səlahiyyətlərini son iki ilin parlaq nəticələri ilə qardaş Türkiyəyə ötürdü.

Sədrlik müddətində Türk Dövlətləri Təşkilatının fəaliyyətinə verdiyi töhfələri, eləcə də ölkəmizin Vətən müharibəsindəki tarixi zəfərini, bölgədə sülhün, təhlükəsizliyin qorunmasında bu qələbənin müstəsna əhəmiyyəti nəzərə alınaraq İstanbul zirvəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Türk Dünyasının Ali Ordeni təqdim edildi.

Ardı 2-ci səh.

Ermənistanda əhalinin 94 faizi iqtidara inanmır

Baş verən proseslər ölkəni daha böyük problemlər bataqlığına sürükləyir

Müharibədə məğlubiyyətə uğramasından bir ildən çox vaxt keçməsinə baxmayaraq, sülh müqaviləsinin imzalanmasını uzatması Ermənistanın bir dövlət olaraq tənəzzülünü davam etdirməkdə, onun üzlişdiyi problemlərin miqyasını daha da artırmaqdadır. Baş nazir Nikol Paşinyanın vəziyyəti dəyişdirəcəyinə əvvəllər ümid edən sadə ermənilər artıq hansısa yeniliklərin olmamasından getdikcə daha açıq formada narazılıq edirlər.

Ardı 7-ci səh.



Əvvəlki 1-ci səh.

Türk Şurasında bir araya gələn dövlət və hökumət rəhbərlərinin imzaladığı birgə qərarda yazılırdı: "Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan Zati-Allah İlah Əliyev rəhbərliyi ilə Azərbaycan Respublikasının ərazilərini işğaldan azad edilməsini və ərazi bütövlüyünün təminatını təmin edərək türk birliyinə mühüm töhfə verən və bölgədə davamlı sülh və sabitliyin əldə olunmasına yol açan tarixi qələbəyə görə Dövlət Başçıları Şurası Türkiyə Respublikasının Prezidenti Zati-Allah Rəcəb Tayyib Ərdoğanın təklifi ilə Zati-Allah İlah Əliyev böyük şərəflə "Türk Dün-yasının Ali Ordeni" ilə təltif edilməsi haqqında qərar qəbul etmişdir".

Ali mükafatı Azərbaycan Prezidentinə təqdim edərək Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan vurğuladı ki, Qarabağda tən-mənən otuz il davam edən işğala Prezident İlah Əliyev qətiyyətli rəhbərliyi ilə 44 gündə son qoyulması bütün türk dünyası üçün böyük əhəmiyyət daşımaqdadır. Vətən müharibəsi nəticəsində illərdir təbii qalmayan BMT Təhlükəsizlik Şurasının qətnamələri həyata keçirilib. Azərbaycan bu yolla beynəlxalq ictimaiyyətin yaddaşına ədalət mesajını həkk edib. Azərbaycanın ərazi bütövlüyünü yenidən təmin etməsi türk əhalinin birliyinə və bərabərliyini genişləndirib. Qarabağın azadlığının rəmzi olan "Xarıbülbül" türk dünyası üçün Zəfər müdəcəsi olub. "Qarabağ Zəfəri ilə təkca işğal altındakı torpaqlar azad edilməyib, eyni zamanda bölgəmizdə həsrətini çəkdiyimiz davamlı sülh, sabitlik və əməkdaşlığa gedən yolun da önü açıq", - deyərək Rəcəb Tayyib Ərdoğan əlavə edib.

Təşkilatın noyabrın 12-də İstanbul şəhərində keçirilən VIII Zirvə görüşü türk dünyasının tarixində möhtəşəm bir salnaməyə çevrildi. Tədbirin tarixi əhəmiyyəti təkca onun türk dünyasının mədəni mərkəzlərindən sayılan İstanbulda keçirilməsi deyildi. Eyni zamanda ötən bir neçə il ərzində təşkilatın əldə etdiyi parlaq nəticələrin, türk dövlətlərinin birliyi istiqamətində qazanılmış nailiyyətlərin bütün dünyaya təqdimatı baxımından önəmli idi.

Genişlənən əməkdaşlıqlar

2009-cu ilin 3 oktyabrında Naxçıvan şəhərində təməli qoyulmuş Türk Şurası çərçivəsində görülən işlər, həyata keçirilən tədbirlər və zaman-zaman daha da gücləndirilən əməkdaşlıqlar türk dövlətlərinin birliyi üçün möhkəm zəmin yaradır. 2021-ci ildə Azərbaycanın rəhbərliyi ilə görülən işlər bu qurumun bir çox məqsədlərinin həyata keçirilməsinə kömək göstərdi. Türkdillli ölkələr arasında əməkdaşlıq əlaqələri daha da genişləndirildi. O cümlədən regionda və dünyada sülhün bərqərar edilməsi, xarici siyasət məsələlərində ortaq yanaşmanın təşviqi, beynəlxalq terrorizmə, separatçılıq, ekstremizmə və transmilli cinayətkarlığa qarşı mübarizənin əlaqələndirilməsi, ortaq maraqa kəsb edən bütün sahələrdə regional və ikitərəfli əməkdaşlığın gücləndirilməsi istiqamətində addımlar atıldı. Ticarət əlaqələri və investisiyalar üçün əlverişli şəraitin yaradılması məqsədilə tədbirlər təşkil olundu. Elm, texnologiyalar, təhsil və mədəniyyət sahəsində qarşılıqlı əlaqələrin genişləndirilməsi məqsədilə müxtəlif səviyyələrdə layihələr reallaşdırıldı. Azərbaycan 2021-ci il də göstərdi ki, türk dövlətləri arasında əməkdaşlığın inkişafı ölkəmizin xarici siyasətinin əsas prioritetlərindən biridir.

2019-cu ilin oktyabrın 15-dən Türk Şurasına sədrlik edən Azərbaycan sədriyinin ikinci ilində də həm türkdillli dövlətlər arasında ikitərəfli və çoxərəfli səviyyələrdə dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi, həm də qurumun dünyada nüfuzunun daha da artırılması istiqamətində mühüm uğurlara imza atıldı. Təşkilat çərçivəsindəki mövcud əlaqələrə, istiqamətlərə əlavə olaraq, səhiyyə, miqrasiya, kənd təsərrüfatı, energetika, media, prokurorluq, ədliyyə və humanitar sahələrdə yeni əməkdaşlıq mexanizmləri quruldu.

Xatırladaq ki, 2020-ci il aprelin 10-da Azərbaycan Prezidenti İlah Əliyevin təşəbbüsü ilə Türk Şurasının COVID-19 pandemiyasına həsr olunmuş Fövqəladə Zirvə Görüşü keçirilmişdi. Videokonfrans formatında təşkil olunan bu görüş dövlət və hökumət başçıları səviyyəsində COVID-19 pandemiyasına həsr edilmiş ilk beynəlxalq tədbir idi. Sonrakı dövrlərdə də səhiyyə, nəqliyyat, iqtisadiyyat, gömrük, miqrasiya sahəsinə məsul qurumların rəhbərlərinin videokonfrans vasitəsi ilə toplantıları keçirildi. Bakıda təşkilatın Xarici İşlər Nazirləri Şurasının növbədənəkar iclası oldu. Xarici İşlər Nazirləri Şurasının daha bir iclası isə "Ofqanıstandakı vəziyyət və son inkişafatı işığında onun Türkdillli Dövlətlərin Əməkdaşlıq Şurasının üzv dövlətlərinə təsiri" mövzusunda həsr edildi.

2021-ci il martın 31-də isə videokonfrans formatında təşkilatın qeyri-rəsmi Zirvə görüşü baş tutdu. Bu, Azərbaycan Respublikasının təşkilatla sədriyyə dövründə dövlət başçıları səviyyəsində keçirilən sayca ikinci tədbir idi. Zirvə görüşü zamanı Qazaxıstanın Türkiyə şərəfinə yeni təsis olunmuş "Mənavi paytaxt" statusu verildi. Zəngin tarixə malik ölkəmizin "Mənavi paytaxt" statusuna layiq görülməyə qərar verilməsi və qərarın qəbulu Türkiyənin 15-də Azərbaycanın Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi, Türk Şurası Katibliyi və Macarıstanın Xarici İşlər və Ticarət İnstitutu tərəfindən "Türk dövlətləri müstəqilliklərinin 30-cu ilində və əməkdaşlığı: Cənubi Qafqazda regional sülh və əməkdaşlıq üçün yeni imkanlar" mövzusunda beynəlxalq konfrans təşkil olundu.

Birgə keçmiş, birgə gələcək

Vətən müharibəsindəki qələbəmizdən sonra azad yurdlarımızda genişmiqyaslı bərpa-quruculuq işlərinin aparıldığı dövrdə Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrdən olan şirkətlərin, iş adamlarının bu prosesdə iştirakı məsələləri böyük əhəmiyyət kəsb edir. Onların buna marağını nəzərə alaraq 2021-ci il sentyabrın 10-da Bakı şəhərində bu xüsusda "Azərbaycanın işğaldan azad edilmiş Qarabağ regionunun bərpasına və inkişafına həsr olunmuş" biznes-forum keçirildi.



Türk dünyasının birliyinə layiqli xidmət

Türk dövlətləri arasında media sahəsində əməkdaşlıq da təbii ki, bu qurum çərçivəsində görülən işlərin əsas istiqamətlərindəndir. Bununla bağlı Azərbaycan və Türkiyə arasında artıq ortaq media platforması yaradılıb. 2021-ci il aprelin 10-da Bakıda keçirilmiş Türk Şurasının mediadan məsul nazir və rəsmilərinin iclası da bu sahədə görülən işlərin mühüm töhfə oldu. Həmin iclasın davamı olaraq ötən ilin 22-24 oktyabrında İstanbul şəhərində "Dərin kökə sahib keçmiş, güclü gələcək" mövzusunda Media Forumu təşkil edildi. Öndən əvvəl, 2021-ci ilin avqustun sonu sentyabrın əvvəlində isə təşkilatla üzv və müşahidəçi dövlətlərdən 30-a yaxın jurnalistin Bakı, Gəncə və işğaldan azad edilmiş ərazilərə - Ağdam, Füzuli, Cəbrayıl və Zəngilan şəhərlərinə mediaturu keçirildi. İşğal dövründə Azərbaycan ərazilərində törədilmiş vandalizmlər aktları ilə tanışlıq, bu cinayətlərin dünyaya çatdırılması baxımından belə bir tədbir xüsusi əhəmiyyət daşıyırdı.

Təhsil sahəsində əməkdaşlıq əlaqələri də uğurla davam etdirilməkdədir. 2021-ci ilin 3-4 noyabrında təşkilatla üzv dövlətlərin təhsil nazirlərinin altıncı iclası, 28-29 oktyabrda isə Türk Universitetlər Birliyinin V Baş Assambleyası keçirildi.

Türk Dövlətləri Təşkilatı çərçivəsində qurulan uğurlu əməkdaşlıq əlaqələrinin daha bir istiqaməti isə gənclərlə iş məsələlərini əhatə edir. 2019-cu il noyabrın 29-da Bişkek şəhərində gənclər üzrə məsul nazirlərin dördüncü iclası olmuşdu. 2021-ci il sentyabrın 20-də isə Daşkənd şəhərində bu xüsusda beşinci iclas keçirildi. Daşkənddə təşkil edilən nazirlər iclası çərçivəsində I Gənc Sahibkarlar Forumu da uğurla baş tutdu.

Azərbaycanın təşəbbüsü ilə 2021-ci il oktyabrın 19-da onlayn formatında təşkilatın kənd təsərrüfatı üzrə işçi qrupunun 1-ci iclasının keçirilməsi də ötən ilin uğurlu nəticələrindən oldu. İclas zamanı kənd təsərrüfatı üzrə məsul nazirlərin 1-ci iclasının 2022-ci ilin mart ayında Özbəkistanda keçirilməsi ilə bağlı razılıq əldə edildi.

Azərbaycanın təşəbbüsü əsasında 2021-ci il noyabrın 1-2-də Bakıda Türk Dövlətlərinin Baş Prokurorlarının 1-ci iclası keçirildi, iclas çərçivəsində təşkilatla üzv Dövlətlərin Baş Prokurorları Şurası təsis olundu.

2020-ci il noyabrın 20-də Bakıda Türk Ticarət və Sənaye Palatası tərəfindən "Azərbaycanda sosial və iqtisadi inkişafın yeni erası" mövzusunda toplantı təşkil edilmişdi. Toplantı çərçivəsində Ermənistan tərəfindən raket atəşinə məruz qalmış Bərdə şəhərinə yardım göndərildi.

Türk Şurasının Budapeşt ofisində 2021-ci il oktyabrın 15-də Azərbaycan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi, Türk Şurası Katibliyi və Macarıstanın Xarici İşlər və Ticarət İnstitutu tərəfindən "Türk dövlətləri müstəqilliklərinin 30-cu ilində və əməkdaşlığı: Cənubi Qafqazda regional sülh və əməkdaşlıq üçün yeni imkanlar" mövzusunda beynəlxalq konfrans təşkil olundu.

Genişlənən coğrafiya, yeni nəfəs

Azərbaycanın sədriyyə dövründə, o cümlədən 2021-ci ildə üzv ölkələr arasında əməkdaşlığın inkişaf etdirilməsi ilə yanaşı, təşkilatın digər mötəbər beynəlxalq təşkilatlarla, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı, ATƏT, İqtisadi Əməkdaşlıq Təşkilatı ilə sərəməli əlaqələri, əməkdaşlıq münasibətləri də davam etdirildi, Ümumdünya Səhiyyə Təşkilatı ilə faydalı əməkdaşlıqlar quruldu.

Son dövrlər Türk Dövlətləri Təşkilatının həyatındakı ən önəmli hadisələr həm də onun coğrafiyasının genişlənməsi ilə bağlıdır. Belə ki, Bakıda keçirilmiş VII Zirvə Görüşündə Özbəkistan Respublikası Türk Şurasına üzv oldu. Ötən il mötəbər qurumun institusional inkişafı ilə əlaqədar müzakirələr də sərəməli nəticələr verdi. İstanbulda keçirilən VIII Zirvə Görüşündə isə Türkmənistan təşkilat yanında müşahidəçi statusu əldə etdi. Burada habelə Türk Şurasının VIII Zirvə Görüşünün Bəyannaməsi, "Türk dünyasına baxış - 2040" sərəndinin qəbulu ilə bağlı, "Türk dünyasının birliyinə verdiyi töhfələrə görə" Türk Dövlətləri Təşkilatının Əlişir Nəvai adına Beynəlxalq Mükafatı haqqında, Türk Şurası Baş Katibinin fəaliyyət müddətinin uzadılması və digər qərarlar imzalandı. Bütün bunlar təşkilatın qarşısına qoyduğu məqsədlərə çatmasına, böyük strateji hədəflərin addım-addım reallaşma çevrilməsinə kömək göstərir. Aparılan təhlillər bir daha sübuta yetirir ki, türk dövlətlərinin ortaq keçmişdən ortaq gələcəyə doğru birgə əməkdaşlıq ideyası xəyal deyil, realdır. Bu reallığın formalaşdırılmasından ötrü əməli addımlar atılır, nəticələr əldə olunur, qazanılmış hər nailiyyət növbəti uğurlara möhkəmləndirilərkə daha da inkişaf etdirilir. Burada türk dünyasının birliyi üçün bütün gücünü, imkanlarını ortaya qoyan Azərbaycanın müstəsna xidmətləri var.

İstanbul Zirvə Görüşündə Türk Şurası "Türk Dövlətləri Təşkilatı" adlandırıldı. Bu da təşkilatın beynəlxalq nüfuzunun artırılmasına, onun digər beynəlxalq təşkilatlarla əlaqələrinin genişlənməsinə xidmət edən yenilikdir.

Aparığımız haqq savaşında daim Azərbaycan yanında olan təşkilat bu dəstəyi qələbəmizdən sonra da müxtəlif səviyyələrdə, o cümlədən mədəniyyət diplomatiyası müstəvisində davam etdirilməkdədir. 2021-ci ilin yanvarında Türk Şurası, TÜRKSOY və Türk Mədəniyyəti və İrsi Fondunun nümayəndələri işğaldan azad edilmiş Ağdam və Füzuli rayonlarını ziyarət etmiş, düşmən tərəfindən işğal edilmiş ərazilərimizdə onilliklərdən bəri törədilmiş vəhşi əməllərin nəticələri ilə ayarı şəkildə tanış olmuşlar. Təşkilat Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşanın 2023-cü ildə Türk dünyasının mədəniyyət paytaxtı elan edilməsi təşəbbüsünü də irəli sürmüşdür.

Türk Dövlətləri Təşkilatına üzv ölkələrdə hazırda 160 milyona yaxın əhali yaşayır. Bu, global iqtisadiyyat üçün çox böyük perspektiv deməkdir. Regionda həyata keçirilən beynəlxalq və regional layihələr ölkələrimiz arasında bağlılığa öz töhfəsini verməkdədir. Azərbaycan Respublikasının Prezidenti İlah Əliyev sarsılmaz qətiyyəti sayəsində reallaşması perspektivi artıq kifayət qədər aydın görünen Zəngəzur dəhlizinin açılması ilə bu bağlılıq daha da artacaq. Zəngəzur dəhlizi əməkdaşlığımıza yeni bir nəfəs qatacaq. Üzv ölkələr arasında yük və sərənişin daşımalarının həcminə müsbət təsir edəcək. Eyni zamanda integrasiya prosesləri və mexanizmləri insanlarımız arasında da təmasların intensivləşməsinə səbəb olacaq. Bu baxımdan ötən il Azərbaycanın Zəngəzur dəhlizinin açılması istiqamətində ortaya qoyduğu iradə eyni zamanda Türk Dövlətləri Təşkilatının global nüfuzunun daha da artmasına, türk dünyasının birliyinə xidmətdir.

İradə ƏLİYEVA, "Azərbaycan"

1991-1997-ci illərdə xəsarət almış Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmə verilməsi qaydasının layihəsi hazırlanıb

Prezident İlah Əliyev 2021-ci il dekabrın 23-də imzaladığı Fərman əsasında 1991-1997-ci illərdə ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar hərbi xidmətdə olarkən xəsarət almış nəticəsində əlilliyi müəyyən edilmiş şəxslərə və onların ailə üzvlərinə birdəfəlik ödəmənin verilməsi qaydasına dair təkliflərin hazırlanması, bu sahədə yerinə yetiriləcək işlərin əlaqələndirilməsi məqsədilə yaradılmış komissiyanın iclası keçirilib.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev sədriyyəli, ədliyyə, fövqəladə hallar nazirlərinin müavinləri, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərəhd Xidməti, Prezidentin Təhlükəsizlik Xidməti, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Sərəfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəislərinin müavinləri və Dövlət Sığorta Kommersiya Şirkətinin sədri.

İclasda S.Babayev Prezident İlah Əliyevin fərmanının müharibə əlillərinə xüsusi qayısının növbəti təzahürü olduğunu vurğulayıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən AZƏRTAC-a verilən məlumat görə, komissiyanın iclasında qeyd edilmiş ki, fərman "Hərbi qulluqların dövlət icbari şəxsi sığortası haqqında" qanunun qüvvəyə mindiyi 1997-ci il avqustun 2-dək ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrinə yerinə yetirən və ya həqiqi hərbi xidmət dövründə xəsarət nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqlar, daxili işlər orqanları əməkdaşları, onlardan vəfat etmiş şəxslərin isə vərasələrinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən birdəfəlik ödəmə (I dərəcə əlilliyə görə 8000 manat, II dərəcə əlilliyə görə 6600 manat, III dərəcə əlilliyə görə 4400 manat) verilməsini nəzərdə tutur.

20 min şəxsi əhatə edəcəyi gözlənilən fərmanın icrası işlərini diqqətə çatdıran nazir bildirib ki, I Qarabağ

müharibəsi əlillərinə birdəfəlik ödəmə verilməsi qaydasının layihəsi artıq xüsusi təqdim ediləcək Nazirlər Kabinetinə təqdim ediləcək. Nazirlər Kabineti tərəfindən həmin qayda dövlət başçısı ilə razılaşdırılaraq təsdiq edildikdən sonra ictimaiyyətdə açıqlanacaq.

Müdfafie, Daxili İşlər, Ədliyyə, Fövqəladə Hallar nazirlikləri, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərəhd Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Sərəfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 1997-ci il avqustun 2-dək xəsarət alan hərbi qulluqların və daxili işlər orqanları əməkdaşlarının siyahısını, Ədliyyə Nazirliyi sığorta ödənişinin verilməsini dair bərəsində qanuni qüvvəyə minmiş məhkəmə qərarı olan şəxslərin siyahısını, Dövlət Sığorta Kommersiya Şirkəti isə sığorta ödənişi verilmiş şəxslərin siyahısını Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edəcək.

Fərmanın əhatə etdiyi şəxslər təsdiq ediləcək qaydalarda göstəriləcək sərəndələri (əlillik sərəndələri, şəhadətnamə, xəsarət almışı və ya xəstələnməsi ilə əlaqədar arayıq, yaxud qərar və s.) əvvəlcədən açıqlanacaq vaxtdan etibarən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdfafie Fondunun ərazi üzrə filiallarına və ya DOST mərkəzlərinə təqdim edəcəklər. Vəfat etmiş müharibə əlillərinin və rəsələrinin vəərəsilik hüququ notariat orqanları tərəfindən müəyyən ediləcək.

Sərəndələr təqdim edildikdən sonra ödəmə nağdsız qaydada şəxsin bank hesabına köçürülmək və bu bərədə onlara məlumat verilmək. Birdəfəlik ödəmə qeyd olunan məbləğlərdə bir dəfə sığorta ödənişi almış hərbi qulluqlara, daxili işlər orqanlarının əməkdaşlarına və ya onların vəərəsələrinə şamil edilməyəcək.

İclasda fərmanın icrası sahəsində aparılan birgə işlər və qarşıda duran vəzifələr müzakirə olundu.

İşğaldan azad edilən ərazilərdə ötən il 41 min 503 mina və partlamamış hərbi sursat aşkarlandı

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov minatəmizləmə fəaliyyəti, yeni müdaviyaların hazırlanması və Qarabağda təhlükəsiz mühitin yaradılması istiqamətində öhdəliklər, çağırışlar və onların həlli usulları ilə bağlı AZƏRTAC-a müsahibə verib. Müsahibəni təqdim edirik.

- Vüqar müəllim, bildiyimiz kimi, Qarabağda genişmiqyaslı minatəmizləmə əməliyyatları bir neçə qurum tərəfindən həyata keçirilib. Bu fəaliyyət necə əlaqələndirilir?

- Əvvəlcə qeyd edim ki, işğaldan azad olunan ərazilərdə minatəmizləmə əməliyyatları ANAMA, Müdfafie Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Dövlət Sərəhd Xidməti tərəfindən həyata keçirilir. 2021-ci ildə ümumilikdə 20 min 165 hektar ərazi təmizlənilib, 41 min 503 mina və partlamamış hərbi sursat aşkarlandı.

Prezident İlah Əliyev 2021-ci il sentyabrın 16-da "Azərbaycan Respublikasında minatəmizləmə fəaliyyətinin əlaqələndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Fərman imzalayıb. Sərəndə əsasən, tapşırıqlar bərhüsünə uyğun olaraq əlaqələndirilmə, görülmüş işlərin icrasının monitorinqi və keyfiyyəti təməmlənməsinə nəzərət ANAMA-ya həvalə edilib.

- Sərəndələrdən söz açmışkən, bilirik istərdik ki, agentliyin normalativ-hüquqi bazasında hər hansı bir dəyişiklik gözlənilir?

- Mələm olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlah Əliyev 2021-ci il 15 yanvar tarixli Fərmanına əsasən publik hüquqi şəxs statusu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) yaradıldı və hüquqi sərəndə olaraq Nizamnaməsi təsdiq edildi. Hazırda Beynəlxalq Minatəmizləmə Standartlarına (IMAS) uyğun, mövcud olan və təkmilləşdirilən Milli Minatəmizləmə Tələbləri, həmçinin "Minatəmizləmə fəaliyyəti haqqında" qanun layihəsi müzakirə olunması üçün aidiyyəti üzrə təqdim edildi.

- 2021-ci il ərzində ANAMA tərəfindən icra olunan minatəmizləmə əməliyyatları haqqında məlumat verməyinizi xahiş edirik. Bu sahədə hansı işlər görüldü?

- Bildiyiniz kimi, işğaldan azad edilən ərazilərin inkişaf planına əsasən, Qarabağa "Böyük qayıdış" proqramı çərçivəsində hökumət tərəfindən təsdiq edilən müvafiq tədbirlər planı mövcuddur. Ötən ilin yekunlarına gəldikdə, 6 min hektar ərazinin təmizlənməsi öhdəliyi qarşısında agentliyin minaaxtaranları tərəfindən 6201 hektar ərazi mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməkə aidiyyəti üzrə təhvil verilib. Nəticədə piyada əleyhinə 4880, tank əleyhinə 2335 mina, habelə 11 min 205 ədəd PHS aşkar edilərək zərərsizləşdirilib.

Təmizlənmə ərazilərin bərhüsünə nəzər salsaq, kənd təsərrüfatı təyinatlı 1981, məskunlaşma üçün nəzərdə tutulan ərazilər üzrə 1373, nəqliyyat infrastrukturuna layihələri üzrə 1618, enerji təhvilərinin kəçilməsi üçün 586 və digər layihələr üzrə 644 hektar ərazi təmizlənməkə təhvil verilib.

Vətən müharibəsindən sonra ANAMA-ya təmizlənmə həvalə edilən 55 layihədə 46-sı uğurla yerinə icrasına. Təmizləmə əməliyyatları əsasən energetika, kənd təsərrüfatı, meliorasiya və su təsərrüfatı, nəqliyyat infrastrukturuna, sənaye parkları, əlavə də xüsusi tapşırıqlar, yaşayış infrastrukturunun yaradılması və ekoloji qiymətləndirmə istiqamətində icra edilib. Ən mühüm layihələrdən "Zəfər" yolu, Zəngilan rayonundakı "ağıllı kənd" yaşayış məntəqəsi və hava limanı, Füzuli-Hadrat avtomobil yolu, Xırdistan-Ağdam elektrik xətti və digərlərini qeyd etmək olar.

- Qarabağda genişmiqyaslı təmizləmə əməliyyatlarının icrası üçün 2022-ci ildə agentliyin maddi-texniki bazasının və heyətinin artırılması sahəsində nə kimi yeniliklər gözlənilir?

- Minatəmizləmə əməliyyatlarının vaxtında və daqiqliklə icra olunması üçün şəxsi heyətin mərhələli şəkildə artırılması davam edir. 2021-ci ildə 239 nəfər yeni müdaviyət təlim və akkreditasiyadan keçərək əməliyyatlara cəlb olundu. Bu il də saha işçi heyətinin sayının artırılması nəzərdə tutulur. İnanırıq ki, daha böyük ərazinin təmizlənməsinin öhdəsindən gələcəyik.

Maddi-texniki bazanın genişləndirilməsi istiqamətində xüsusi təyinatlı minatəmizləmə maşınları, maqnetik-lokator və detektorlar, minaxtaranın alət çantası, həmçinin qoruyucu geyim tələblərinin sayı artırılıb. Ötən il imzalanan müqavilələrə əsasən, 2022-ci ildə də Azərbaycanla əlavə texnika və avadanlığın gətirilməsi planlaşdırılıb.

Minatəmizləmə əməliyyatına cəlb edilən xüsusi təlim keçmiş itlərin sayı da artırılıb. ABS-in Marşal İrsi İnstitutu (MLI) ilə memorandum imzalanıb. 2023-cü ildə ANAMA-ya 30 minaxtaran itin təhvil verilməsi nəzərdə tutulub. Bunlardan 20-si artıq agentliyə göndərilib. Qeyd edim ki, xüsusi təlim keçən itlərin 12-si ANAMA-nın maliyyə vəsaiti, 18-i isə fərdi donorların ianəsi hesabına alınıb. Növbəti illərdə mövcud əməkdaşlığın davam etdirilməsi və yeni itlərin gətirilməsi gözlənilir.

- Bildiyimiz qədar minatəmizləmə sahəsi üzrə işçi qrupunun iclasları mütəmadi keçirilir. Bu iclaslarda əsasən hansı məsələlər ətrafında müzakirələr aparılır?

- Dövlət başçısının 2020-ci il noyabrın 24-də imzaladığı Sərəncamla Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilməsi qaydada həlli ilə bağlı əlaqələndirmə Qərarı qəbul edilmişdir. Qərarın əsasında agentliyin minaxtaranları tərəfindən 6201 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənməsi üzrə işçi qrupunun iclaslarında müvafiq çağırışlar və qarşıda duran məqsədlər geniş müzakirə olunur. İclaslarda iştirak edən Müdfafie Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərəhd Xidməti və digər aidiyyəti qurumların nümayəndələri hesabattar təqdim edirlər. ANAMA işğaldan azad edilən ərazilərdə həyata keçirilən minatəmizləmə fəaliyyətində əsas əlaqələndirici orqandır.

Minatəmizləmə sahəsində qurumların 2022-ci ilin tədbirlər planına əsasən, ümumilikdə 40 min hektar ərazinin təmizlənməsi planlaşdırılıb. ANAMA-nın öhdəliyinə düşən ərazi 20 min hektar təşkil edir. Məhz yeni müdaviyaların hazırlanması Qarabağda icra olunan əməliyyatların müvəffəqiyyətlə həyata keçirilməsinə xidmət edəcək. Yeni müdaviyaların hazırlanması müəyyən müddət tələb edir, təlimlər həm nəzəri, həm də praktiki şəkildə həyata keçirilir. Ümumilikdə, yeni müdaviylər keçirilən təlimlər Əsas Humanitar Minaxtarma (ƏHM) və Döyüş Sahələrinin Təmizlənməsi, əlavə də Humanitar Minatəmizləmə Fəaliyyətinə İnteqrasiya üzrə kurslardan ibarətdir.

- ANAMA-nın əməkdaşlarının bilik və bacarıqlarının artırılması istiqamətində 2022-ci ildə hansı işlər planlaşdırılıb?

- Bir müddət əvvəl ANAMA ilə Böyük Britaniyanın nüfuzu MAG (Mines Advisory Group) qeyri-hökumət təşkilatı arasında anlaşma memorandumu imzalandı. Sərəndə əsasən, agentliyin yeni supervayzerləri üçün altı ay nəzəri və altı ay praktiki təlimlərin keçirilməsi, monitorinq və qiymətləndirmə prosesinə dəstək verilməsi gözlənilir. Əminəm ki, bu saha üzrə əldə edilən biliklər humanitar minatəmizləmə fəaliyyətinin icrasına müsbət töhfə verəcək.

Həmçinin Böyük Britaniyanın Müdfafie Nazirliyi tərəfindən ANAMA-nın 15 nəfər partlayış qrupu işçiləri üçün "EOD level 3+" təlimlərinin keçirilməsi nəzərdə tutulur. Agentliyin əməkdaşları partlayıcı sursatların zərərsizləşdirilməsi istiqamətində əlavə bilik və bacarıqlara yiyələncəklər. Təlimlərdə partlayıcı əməliyyatlarının planlaşdırılması, idarəedilməsi və tapşırıqların icrası da əhatə olunacaq.

- Vüqar müəllim, sonda vətəndaşlara 2022-ci ildə hansı arzularınız var?

- Əvvəlcə vətəndaşlara təşəkkür etmək istərdim ki, il ərzində çağırışlarımız əməl edərək təhlükəli ərazilərdə sərəf etmədik, bununla da fəaliyyətimizin fasiləsiz və davamlı icrası üçün şərait yaradıldı. Bu il "Böyük qayıdış" proqramı üzrə Qarabağa ilk sakinlərin qayıtması gözlənilir. Onlara partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə təlimləri keçiriləcək.

Agentlik tərəfindən 130 dövlət qurumu və özəl müəssisələrin 5 mindən yuxarı əməkdaşı ümumi maarifləndirmə və təlimlərin təlimi proseslərinə cəlb olundu. Minatəmizləmə ərazilərə yaxın 80 kəndə mina təhlükəsi ilə mübarizə qrupları yaradıldı. Eyni zamanda minlərlə maarifləndirici və xəbərverici materiallar hazırlanaraq əhaliyə paylandı.

Maarifləndirmə işi minatəmizləmə əməliyyatlarının mühüm istiqamətlərindən biri kimi tərifiyədəm davam etdiriləcək. Necə deyərlik, güc birlikdədir. Bu səbəbdən fərdsədən istifadə edərək və tənəşlərimizə ürüciət etmək istəyirəm ki, gələn bir olaq, sabir edək və təhlükəsiz Qarabağımıza sağlam qayıdaq.



2022-ci il "Şuşa" ili'dir



Xarıbülbülün danışdığı 270 yaşlı gerçək nağıl

Şuşa dastanı

Bir yaz günü 30 ilə yaxındır ki, qış yuxusundan ayılmayan, saxtadan, qardan geyindiği libasını çıxarmayan Şuşada, Qarabağ xanlığı dövründən yerli əhəlinin Novruz bayramını keçirdiyi Cıdır düzündə qəfil gur ocaq çatılmış və öz hənəri ilə bir andaca hər tərəfə istilik yaymışdı...

Torpaq fərəhlə oyanmış, ağaclar tumurcuq gözlerini sevinclə açmış, göylərdən nur süzülüb, bu coşquya hay verən ulu dağların köksündən qopan sellər hayqırıyla azad ana yurdun bağına qovuşmağa tələsmişdi...

O gün Qarabağın baş tacı Şuşanı azadlığına qovuşduran Qəhrəman Sərkərdə Cıdır düzündə bayram tonqalını alovlandıraraq bütün dünyaya hayqırırdı:

"Şuşa, sən azadsan!"...

"Şuşa Azərbaycandır!"...

"Qarabağ Azərbaycandır!"...

Və həmin o möhtəşəm məqamda Şuşanın təməl daşını qoyan Pənəhəli xanın, İbrahim-xəlil xanın, Şuşaya dünya şöhrəti gətirmiş Xurşidbanu Nəvanın, Əhməd bəy Ağoğlu'nun, Mehmandarovların, Üzeyir bəyin, Bülbülün, Xan əminin və daha adını saymadığımız minlərlə dəyərlı şuşalının, mədəniyyətimizin beşiyinin inkişafında müstəsna xidmətləri olan Ulu Öndər Heydər Əliyevin, bu uca qəsri qanları, canları ilə azad edən şəhidlərimizin ruhu da dinclik tapmış, şad olmuşdu...



alınmaz qala kimi şöhrət qazanmışdı. Şəhərin xarici ələmlə əlaqəsi Gəncə, Ağoğlu və İrəvan qapıları vasitəsilə həyata keçirilirdi.

Həmin dövrlərdə məğlubedilməz qala kimi düşmənlərin bağına ox sancan Şuşa dəfələrlə hücumlara məruz qalsa da, yağı qarşısında baş əyməmiş, onları qarşısında diz çökməyə məcbur etmişdi. Mehəmmədşəhən xan Qacar, Fətəli xan Əfşar, Ağa Mehəmməd xan Qacar kimi məşhur sərkərdələr də qəhrəman Şuşa şəhərini ala bilməmişdilər.

Pənəhəli xanın və İbrahim-xəlil xanın mahir azərbaycanlı ustalarının əli ilə yaradılan müdafiə qurğuları düşmənlərin hücumlarını müvəffəqiyyətlə dəf etməyə imkan yaradırdı...

Şuşa bu sınaqdan da üzüağ çıxır

Bu yerde dastanı danışmağın ara verib bir anlıq xəyalə dalan Xarıbülbülün ətrafdan səbirsizliklə "bəs sonra Şuşanın başına nə gəldi?" - deyə sual verən dostlarının səsi fikirdən ayırır...

Xarıbülbül aramla dilənlər:

- Sonra... Pənəhəli xanın saldıdığı bu məğlubedilməz qəsirin başı üzərində çox tufanlar əsir, çox burulğanlar keçir. Qarabağın baş tacı Şuşaya göz diken hiyləgər və namərd düşmənlərlə bu şəhəri ələ keçirməyə çalışır. Müvəqqəti də olsa bu istəyinə nail olur, Şuşanı ələ keçirərək onu viranə qoymağa çalışır, Xarıbülbülün didərgin salır. Amma qürurlu Şuşa bu sınaqdan da üzüağ çıxır, düşmənlə baş əymir. Vətənin hünəri oğulları sayəsində azadlığın qovuşdurulur və bir daha bütün dünyaya bəyan edir ki, Azərbaycana məxsus bu müqəddəs torpaqda hiyləgər, məkrli, işğalçı düşmənlər at oynada, duruş getirə, onun ruhuna sahib çıxa bilməzl!

Şuşaya azadlıq bəxş edən qüdrətli sərkərdə

Xarıbülbül danışır...
- İndi Şuşa yeni və tənənəli günlərə qanad açıb...

Bu qədim Azərbaycan şəhərini azadlığına qovuşduran Müzəffər Ali Baş Komandan İlah Əliyev yeni Şuşanın təməlini qoyur, onu dirçəldir, ona yeni nəfəs verir...

Qalib sərkərdə İlah Əliyev ruhumuzun məbədi olan bu müqəddəs torpaqda bayram tonqalı çatır, dost qardaşlıq, düşməne xəbərdarlıq mesajları verir...

Elə bu il də Şuşada bayram bayrama qarışır, azadlığın üzərindən heç bir il keçməmiş qoyunda musiqi festivalları, poeziya günləri düzenlənən əzəmətli qalının tənənəli yubileyi keçiriləcək, Azərbaycan xalqı 2022-ci ilin hər gününü Şuşa ilə anıb, Şuşa ilə qürurlanacaq...

Bu dastanın sonu vüsalla bitir

Yavaş-yavaş gecə düşür, Cıdır düzündən əsən meh əsanəvi Xarıbülbülün Şuşanın səmalarında barq vuran ulduzlara, ayın nuru üzünə tamaşa edə-eda danışdığı, sonu xoşbəxtliklə, vüsalla bitən "Şuşa dastanı"nın bütün Odlar yurduna yayırdı...

Şuşanın sevgi çiçəyi fəxarətlə deyirdi:

Qədim bir Azərbaycan yurdu var, könül taxtımızın şahı, qürur ünvanımızın büllür qəsrli, sevgi dünyamızın xoşbəxtlik məqamıdır...

Bir ulu yer var, tariximizin, mədəniyyətimizin, mədəniyyətimizin incisi, musiqimizin mənbəyi, poeziyamızın durna qatırı, qəhrəmanlıq salnaməmizin hünər meydanıdır...

Bir sönməz ocaq var, köksündən boy atan, suyu, havası ilə qıldavanan hər bir övladı igid, cəsur, qorxmaz, vətənpərvərdir...

Bir müqəddəs torpaq var, uğrunda minlərlə can özünü qurban verməkdən çəkinmir... Son nəfəsində belə "Şuşa!" hayqırır...

Şuşa!
Sən ey, vətən eşqimizin qiblesi, dünya var olduqca bizimdən, hər an, hər gün, hər ay, hər il qəlbimizdə, varlığımızda, ruhumuzdasan!

Yasəmən MUSAYEVA,
"Azərbaycan"

Xarıbülbül danışdı ki...

Bir yaz günü idi...

Dan yeri sökülür, günəşin zərin şəfaqları, gecədən Topxananın üzünə çökmüş sisi dağıdır, ağacların yapraqlarında sırğa kimi asılıb qalan şəhərlərinin üzərində bərq vururdu.

Bu gün səhər tezdən al-əlvan geyinərək Cıdır düzündə nazlanan gül-çiçəklər Kirs dağından əsən sərin mehin ahəngi ilə sağa-sola süzülür, ətrafa bihüşədicəli ətir səpirdilər. İllər idi ki, təbiətin bu təntənəsinin həsrətini çəkməkdən köksü saralan, birçə dəfə də olsun ağzını açıb nəğmə oxumayan xarıbülbül şövlə cəh-cəh vurur. Daşaltının başına dolanan vüqarlı qartallar qalib ədəsi ilə süzərək səmanın ənənəliklərinə baş vurur, bir qərinə idi intizarını çəkdiyi, həsrətli ilə yanib-tutuşduqları doğmalarına qovuşmalarının, illərin o üzündə itirdikləri, gözleri öndünə birdən-birə yoxa çıxan Xarıbülbül görməyin xoşbəxtliyini yaşayırdılar...

Nəhayət ki, doğma çəməninə, həmişəki kimi əziz dostları ilə birgə olmağın sevinci içərisində olan Xarıbülbülün zərif, həzin səslə anladığı "Şuşa dastanı"na qulaq asırdılar...

Xarıbülbül danışdı ki...

Qarabağın büllür sarayı

Bundan çox-çox illər əvvəl Qarabağ adlı cənnətməkan diyarında Pənəhəli adlı qüdrətli bir xan yaşayırdı. Hökmdündən göylər də, yerlər də tir-tir titrəyən, qarşısında suların da baş əydiyi bu xan Qarabağ atının belinə sıçrayıb torpağına göz diken yağının üzərinə yeriyəndə düşmənlərin bağına çatırdı. Ər meydanında Pənəhəli xanla üz-üzə gəlməkdən qorxan düşmənlər isə çox məkrli, hiyləgər idilər. Onlar hər cür namərdliyə əl atırdılar ki, xanın qüdrətini zəiflədib gözəl Qarabağı ələ keçirsinlər.

Xain düşmənlərin bu məkrindən həli olan Pənəhəli xan isə onlara qarşı daim ayıq-sayıq davranır, Bayat, Şahbudaq kimi alınmaz qalalar inşa etdirirdi. Lakin xanın üreyi rahat deyildi, elə hey ucallarındakı möhtəşəm qalaları ucaltmaq barədə düşünürdü...

Pənəhəli xan elə bir qala tikdir-mək istəyirdi ki, əzəmətli dağları dağlardan, sütunları zirvəsində qartalların qiy vurduğu sıldırım qayalardan yonulsun, bürcələrində şəmslə qəmərin şəfqətli bərq vursun.

O yerde ki zümzüməli bulaq-lar axsın, sevgi çiçəkləri açsın,

ətrafı zümrüd donlu meşələrə bürünsün, qıvrım şəlalələr çağlasın. Bu məkana Yer üzünün cənnət bağı, Qarabağın büllür sarayı olsun...


Dağların qoynunda sarsılmaz qala

Günərin bir günü Pənəhəli xan yaxın adamlarını toplayıb məşvərət keçirir. O, uzaq bir diyarda yük-səlməkdə olan bir xanın və ətrafdakı xanların Qarabağa basqın edəcəyi halda Şahbudaq qalasının davam gətirməyəcəyini düşündüyünü söyləyərək, güclü düşməne müqavimət göstərə biləcək "dağların qoynunda möhkəm və keçilməz, sarsılmaz qala" tikməyi təklif edir. Pənəhəli xan onu da bildirir ki, qalının bir tərəfi dağlarda olan ellər üzünə daim açıq olmalı və mahallarla əlaqə bir an belə kəsilməməlidir.

Xanın istəyinə uyğun məkana tapmaq üçün dərhal axtarışa başlanılır, Qarabağ qarış-qarış gəzilir...

Çox keçmədən Pənəhəli xana sanki Tanrı tərəfindən qüdrətən qalalı sənəq kimi salınmış belə bir yer nişan verilir. Şuşa kəndinin altı verstliyində yerləşən bu yer kənd əhalisinin əkin yeri və otlağı idi. Əvvəlcə Pənəhəli xanın bir neçə bilici və məlumatlı əyanı gedib tikiləcək qalının yerini və ətrafını yoxlayır, qalının salınacağı məkanda iki-üç bulaqdan savayı içməli su mənbəyi olmadığını müəyyənləşdirirlər.

Bundan dərhal sonra Qarabağın ehtişamli xanı Pənəhəli Cavanshir həmin yerlə tanış olub qalının bünövrəsinə daş qoyur, sonradan Şuşa adlanacaq büllür kimi təmiz havalı qalının təməlini atır.



Xanlığın paytaxtı

Beləliklə, əlçatmaz dağ yaylasında, baxanda başdan papaq salan sıldırım qayaların üzərində yeni şəhər-qalının tikinti işlərinə başlanılır. Əhəlinin təhlükəsizliyi üçün zəruri işlər görüldükdən sonra Pənəhəli xan Qarabağ xanlığına paytaxtını yeni salınmış şəhər-qalaya köçürür. Bu şəhər ilk dövrlərdə öz banisinin adı ilə Pənəhabad, onun ölümündən sonra isə yerləşdiyi relyefə uyğun olaraq Şuşa adlandırılır.

Pənəhəli xanın dövründə Şuşanın ilk böyük məhəlləsi, sonralar Aşağı məhəllə adlandırılan Təbrizli məhəlləsi salınır. Əhalisinin əksəriyyətini vaxtilə Təbriz və Ərdəbildən Bayat qalasına köçürülmüş sənətkarlar təşkil edən bu məhəllədə aşağıdakı kiçik məhəllələr - Çuxur, Qurdlar, Culfalar, Seyidli, Quyular, Merdinli, Hacı Yusifli, Qazançılı və Çöl qala məhəllələri yerləşir.

Qarabağın daha bir görkəmli xanı İbrahim-xəlil xanın hakimiyyəti dövründə Şuşanın 8 kiçik məhəllədən (Xanlıq, Saatlı, Köçəri, Məmayı, Xoca Mərcanlı, Dəmirçi, Hamam qa-bağı, Təzə) ibarət olan ikinci böyük məhəlləsi - Yuxarı məhəllə formalaşır. Və daha sonrakı illərdə də Şuşa şəhərinin formalaşması davam edir. Şəhərdəki bütün məhəllələrin adları bu şəhəri yaradan, orada yaşayan və buranın əsl sahibləri olan Azərbaycan türklərinə məxsus idi.

Şuşa eynilə Qarabağ xanı Pənəhəli xanın təsəvvüründə olduğu kimi üç tərəfdən sıldırım qayalarla, dördüncü tərəfdən isə möhkəm qala divarları ilə əhatə olunmuş,



Qurucu rəhbər, global lider, müzəffər komandan

Qarabağ və Şərqi Zəngəzürdə taməli qoyulan sosial-iqtisadi infrastrukturalar:

Yol-nəqliyyat layihələri:

- Füzuli Beynəlxalq Hava Limanı;
- Zəngilan Beynəlxalq Hava Limanı;
- Laçın Beynəlxalq Hava Limanı;
- Horadiz-Zəngilan-Ağbənd dəmir yolu xətti;
- Füzuli-Şuşa yolu;
- Füzuli-Hadrut avtomobil yolu;
- Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu;
- Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobil yolu;
- Bərdə-Ağdam avtomobil yolu;
- Talış-Taqaraqoyunlu-Qaşaltı-Naftalan avtomobil yolu;
- Kəlbəcər-Laçın yolu üzərində yeni tunel;
- Zəngilan-Horadiz avtomobil yolu;
- Füzuli-Ağdam avtomobil yolu;
- Daşaltı kəndinin ərazisindən keçən tunel.

Enerji layihələri:

- Zəngilan Rəqəmsal Yarımtəyinatı;
- Füzuli şəhərində Rəqəmsal Yarımtəyinatı İdarəetmə Mərkəzi.

Sənaye infrastruktururu:

- Ağdam Sənaye Parkı;
- Şərqi Zəngəzürdə "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkı;
- Zəngilan "Dost Aqropark";
- Cəbrayıl "KamAZ" ASC və "Gəncə Avtomobil Zavodu"nun birgə servis mərkəzi.

Sosial və mədəniyyət layihələri:

- Şuşa Rayon Mərkəzi Xəstəxanası;
- Cəbrayıl Rayon Mərkəzi Xəstəxanası;
- Cəbrayıl Memorial Kompleksi;
- Cəbrayıl şəhərinin təməli daşı;
- Şuşa Radio-Televiziya yayım qülləsi;
- Füzulidə ilk yaşayış binaları;
- Cəbrayılın çoxmənzilli yaşayış məhəlləsi;
- Zəngilan "ağıllı kənd" layihəsi;
- Ağdam şəhərində inşa olunaacaq ilk yaşayış binası;
- Ağdam şəhər 1 saylı məktəb;
- Şuşa şəhər 1 saylı məktəb;
- Cəbrayıl akademik M.Mehdizadə adına tam orta məktəb;
- Şuşada "Otel və Konfrans Mərkəzi";
- Şuşada inşa olunaacaq ilk yaşayış binası;
- Füzulinin Dövlətəyri kəndində "ağıllı kənd" layihəsi;
- Daşaltı kəndində məscid;
- Şuşada yeni məscid.

Əvvəlki 1-ci səh.

39 ildən sonra Şuşaya Qalib Sərkərdə kimi qayıdan Baş Komandan

Ötən il Prezidentin Qarabağ səfəri yanvar ayının 14-nə təsadüf etdi. Həmin gün İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 27-ci kilometrində Füzuli-Şuşa yolunun, həmçinin Füzuli rayonunda Qarabağın hava qapısını açdıran aeroportun təməllərini qoydu.

Bu həm də Azərbaycan Prezidentinin 2021-ci ildə regionlara ilk səfəri idi. Bu baxımdan Füzulinin işğaldan azad olunması 44 günlük Vətən müharibəsinin böyük hərbi-siyasi hadisəsi idisə, ilk dəfə Şuşa şəhərində Qarabağın hava qapısını açdıran aeroportun təməllərini qoydu.

Xatırladaq ki, Füzuli-Şuşa yolunun yeni işlənmiş layihəsinə körpü və tunellərin inşası daxil idi. Yeni çətin relyefə malik olan ərazilərdə dolama yollarını yerinə körpü və tunellərin tikintisi nəzərdə tutulur. Yeni yol Füzuli hava limanı ilə əlaqələndiriləcək və bu yoldan İsa bulağına yeni yol çəkiləcək.

Yeni təməli qoyulan Qarabağın hava qapısının əsas məqsədi isə, ilk növbədə, xarici qonaqların Şuşaya gəlişini təmin etməkdən ibarətdir. Çünki buradan Şuşaya olan məsafə o qədər də böyük deyil. Təyyarə ilə Füzuli Beynəlxalq Hava Limanına gələn xarici qonaqlar çox rahat və qısa müddət ərzində Prezidentin "Zəfər yolu" adlandırıldığı 4 zolaqlı yolla Şuşa şəhərinə gedə bilərlər.

Həmin gün Prezident Xocavənd rayonunun bir neçə kilometrində olub, erməni vandalizminin əyani təzahürünü bir daha dünyaya nümayiş etdirdi və Füzuli, Cəbrayıl, Ağdam, Zəngilan, Qubadlıdan sonra Müzəffər Ali Baş Komandan kimi Qarabağın taci olan Şuşaya ayaq basdı.

Şuşaya Qalib Komandan kimi gələn İlham Əliyev qədim qalımızda ücrəngli bayrağımızı ucaltdı və hərbiçilərlə görüşərək səmimi söhbət etdi, Şuşa ilə bağlı xatirələrini paylaştı. Belli oldu ki, İlham Əliyev sonuncu dəfə Şuşaya 39 il öncə məhz yanvarın 14-də səfər etdi. Bu gün isə Şuşaya Müzəffər Komandan kimi gəlib.

Qürurlu və fəxarətli addımı ilk düşməne gözdəyi verən Qalib Sərkərdə bir daha bəyan etdi ki, Şuşa öz sahibinə məxsusdur və Azərbaycan xalqı bundan sonra bu torpaqda əbədi yaşayacaq. Ermənilərin 30 il ərzində vıran etdik-

ləri şəhər və kəndlərimiz, tarixi abidələrimiz bərpə ediləcək.

Sonra Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Şuşadakı Saatlı, Aşağı Gövhər ağa və Yuxarı Gövhər ağa məscidlərini ziyarət etdi, hər 3 dini ocağa "Quranı-Şərif" başışladılar.

Yanvarın 15-də Prezident Cıdır düzünə çıxıb Qarabağı seyr etdi və dedi ki, düşmən qədim şəhərimizi dağıtsa da, Şuşa əylməyib, sınımayıb və bu gün şəhəri özəməlli görmək hər kəsi hədsiz dərinədə qürurlandırır.

Zəngəzür dahlizinin açılması istiqamətində ilk addım - modern "ağıllı kənd" layihəsi

İşğaldan azad olunan torpaqlarda yaradılan yeni infrastrukturlarla mütəmadi olaraq maraqlanan və tapşırıqlarını verən İlham Əliyev Qarabağa və Şərqi Zəngəzürə hər səfərində yeni-yeni mühüm sosial-iqtisadi obyektlərin təməlini qoyur və bununla da Azərbaycanın iqtisadi qüdrətini dünyaya nümayiş etdirir.

Bütün bunlar isə göstərir ki, Azərbaycan global pandemiya ilə mübarizə şəraitində belə işğaldan azad edilən ərazilərdə heç kəmdən yardım almadan öz gücünə quruculuq işləri aparmağa qadir ölkədir.

İlham Əliyevin fevralın 14-də Füzuli, Zəngilan, Laçın, Cəbrayıl rayonlarına səfəri və mühüm sosial-iqtisadi obyektlərin təməlini qoyması bunun bariz təəcəssümü idi.

Bu dəfə İlham Əliyev Zəngəzür dahlizinin açılması istiqamətində reallaşması nəzərdə tutulan layihələrdən birinin - Horadiz-Zəngilan-Ağbənd dəmir yolu xəttinin təməlini qoyaraq Azərbaycanın 10 noyabr bəyanatının müddəalarına sadıqlığını bir daha göstərdi. Həmin müddəalardan birində regionda nəqliyyat-kommunikasiyaların bərpası nəzərdə tutulur.

Ümumi uzunluğu 100 kilometr olan Horadiz-Zəngilan-Ağbənd dəmir yolu xətti yeni dahlizin bir parçasıdır. Bu dəmir yolunun strateji əhəmiyyəti olduqca böyükdür. Çünki bu nəqliyyat infrastrukturuna Azərbaycan vətəndaşlarının azad olunmuş torpaqlara gediş-gəlişinin təminatında əhəmiyyətli rol oynayacaq və ən mühüm məsələ Azərbaycanın əsas hissəsi ilə Naçıqvan Muxtar Respublikası arasında birbaşa dəmir yolu nəqliyyat əlaqəsinin yaranmasına böyük töhfə verəcək.

Zəngilan rayonunda isə bir ilk yaşandı. Belli oldu ki, rayonun 3 kəndində yeni pilot layihə - "ağıllı kənd" layihəsi reallaşdırılacaq. La-

yihənin icrası əsasən 5 komponent üzrə aparılacaq - yaşayış, istehsal, sosial xidmətlər, "ağıllı kənd təsərrüfatı", alternativ enerji sahələri. Birinci Aqalı kəndi bərpə ediləcək ilk kənd olacaq. İkinci və Üçüncü Aqalı kəndləri də "ağıllı kənd" konsepsiyası əsasında qurulacaq.

Düşmənin hərbi kapitulyasiyası ilə boşaldılan Laçın rayonunda isə ilk olaraq "Güləbird" Su Elektrik Stansiyası açıldı.

Ümumiyyətlə, azad edilmiş bütün torpaqlarda su, günəş, külək enerjisindən istifadə edilməsi üçün lazımı şərait mövcuddur. İlham Əliyev də bütün çıxışlarında xüsusi olaraq vurğulayır ki, tezliklə Azərbaycan Qarabağ və Şərqi Zəngəzürdə su, günəş, külək enerjisindən istifadə edəcək. Bununla da ermənilərin illər süz qoyduqları torpaqlarımız cana gələcək. Aqrar sektorda inkişaf yaradılacaq.

Şuşada yandırılan ilk Novruz tonqalının söləsi bütün Qarabağı işıqlandırdı

Prezidentin Qarabağa növbəti səfəri martın 15-də reallaşdı. Bu səfər çərçivəsində İlham Əliyev Füzuli, Xocavənd rayonlarında görülən işlərlə tanış oldu, yeni təməllə qoyma mərasimlərində iştirak etdi, Hadrutda Azərbaycan bayrağını ucaldı, inşa edilməkdə olan "Zəfər yolu" ilə Şuşaya qaldı.

Səfər çərçivəsində Füzuli-Hadrut və Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobil yollarının təməli qoyuldu. Bu yol başlanğıcını "Zəfər yolu"ndan götürür və yeni inşa ediləcək Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobil yoluna birləşir. Uzunluğu 13 kilometr olan bu yol 4 hərəkət zolaqlı olacaq. Yol boyunca avtomobil körpüləri inşa ediləcək.

Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobil yolu isə başlanğıcını Hadrut yaşayış məntəqəsindən götürməklə və Cəbrayıl rayonundan keçməklə Şükürbəyli kəndində Hacıqabul-Mincivan-Zəngəzür dahlizi avtomobil yoluna birləşir. Uzunluğu 43 kilometrdir. Dörd hərəkət zolaqlı bu yol boyunca avtomobil körpüləri tikiləcək.

Xocavənddən Şuşaya yollanan Prezident Molla Pənəh Vaqifin məqbərəsində bərpə işlərinin başlanması ilə bağlı tapşırıqlarını verdi və məqbərənin əvvəlki görkəminin saxlanılmasını tapşırırdı.

4 gün sonra - martın 20-də ölkəmizdə Novruz bayramı qeyd edildi. Bu dəfə tam fərqli bayram sevinci yaşandı. İşğaldan azad edilmiş bütün torpaqlarımızda tonqallar qalandı. Ən yüksək zirvədə, Zəfərin simvolu olan Şuşada isə Ali Baş Komandan bayram tonqalını alovlandırdı. Cıdır düzündəki alovun söləsi bütün Qarabağı işıqlandırdı.

Azərbaycan bütün öhdəliklərinə sadıqdır

İkinci Qarabağ müharibəsindən sonra bütün diqqətlər gələcəyə yönəldi. Eyni zamanda tərəflər 10 noyabr bəyanatında əksini tapan müddəaların reallaşması üçün əməli addımlar atmalı idilər. Azərbaycanın bu istiqamətdə gördüyü işlər göz önündə idi.

Prezident İlham Əliyev bütün çıxışlarında qeyd edirdi ki, post-müharibə dövrü əməkdaşlıq, kommunikasiyaların açılması, nəqliyyat dahlizlərinin yaradılması üçün nadir imkanlar yaradıb. Regionun inkişafı naminə icra ediləcək hər bir layihə özündən sonra digər layihənin reallaşmasına real zəmin yarada bilər. Həqiqətən də, regionun gələcək inkişafı üçün böyük imkanlar mövcuddur. Bu imkanların reallaşdırılması üçün, ilk növbədə, uzunmüddətli sülhün təmin edilməsi vacib şərtlərdən biridir.

Ona görə də əsas diqqət nəqliyyat-kommunikasiya xətlərinin açılması istiqamətinə yönəlməlidir. Azərbaycan həm işğaldan azad edilən ərazilərdə yenidən qurma işlərini həyata keçirir, həm

32 səfər,



de Zəngəzür dahlizinin açılması istiqamətində üzərinə düşən öhdəliyini icrasını reallaşdırırdı.

Prezidentin aprelin 26-da Cəbrayıl və Zəngilana növbəti səfəri zamanı təməlini qoyduqlu mühüm sosial-iqtisadi infrastrukturular da bunu bir daha təsdiqlədi. Səfər zamanı Cəbrayıl rayonunda Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissəsinin açılışı, Zəngilan Beynəlxalq Hava Limanının və Zəngilan-Horadiz avtomobil yolunun, rayonun 1-ci, 2-ci, 3-cü Aqalı kəndlərini əhatə edən birinci "ağıllı kənd" layihəsinin təməli qoyuldu.

Layihəyə əsasən ilk olaraq tam izolyasiya olunmuş və innovativ tikinti materiallarından istifadə oluna maqla 200 fərdi evin tikintisi nəzərdə tutulub. Evdaxili mühəndis kommunikasiya, istilə sistemləri də "ağıllı texnologiyalar" əsasında qurulacaqdı. Bu kəndlərdə müasir məktəb, bağça, poliklinika və elektron idarəetmə mərkəzləri inşa olunacaq, turizm infrastrukturunu formalaşdırılacaqdı. Bütün yaşayış evləri, sosial obyektlər, inzibati və ictimai işə binaları, kənd təsərrüfatı məhsullarının emalı və istehsalı prosesi alternativ enerji mənbələri ilə təmin ediləcək. Layihənin icrasında Türkiyə, Çin, İtaliya və İsrail şirkətlərinin mütəxəssisləri də iştirak edirlər.

Zəngilan aeroportunun təməlinin qoyulması ilə işğaldan azad edilmiş torpaqlarda ikinci hava limanının tikintisinə start verildi. Zəngilan rayonunun coğrafi mövqeyi və burada olan imkanlar təbii ki, rayonun beynəlxalq nəqliyyat-logsitika mərkəzinə çevrilməsi üçün yaxşı imkanlar yaradır. Coğrafi vəziyyətdə baxdıqda hər kəs görə bilər ki, Füzuli, Zəngilan və ondan sonra Laçın rayonunda inşa ediləcək üçüncü beynəlxalq hava limanı bütün Qarabağ və Şərqi Zəngəzür zonasını Zəngilan daxil olmaqla şərtlə əhatə edəcək. Buradan dəmir yolu, avtomobil yolu keçəcək, Naçıqvana yol açılacaq. Zəngilanın gələcək uğurlu sosial-iqtisadi inkişafı üçün bu hava limanının böyük rolu olacaq.

44 günlük Vətən müharibəsindəki Şanlı Zəfər Ali Baş Komandanın müharibənin məharətini göstərəcəsi, bir güllə atılmadan Ağdam, Laçın və Kəlbəcər azadlığa qovuşması isə siyasi diplomatiyanın tənənəsidir.

Savaş meydanında məğlub olan Ermənistanın hərbi kapitulyasiyası ilə düşmən illərlə möhkəmləndiyi 3 rayonda çıxmaq məcburiyyətində qaldı. İşğaldan azad edilən Ağdamın ilk görüntüləri isə ürək dağladı. Düşmən bu şəhərdə ilham Əliyev noyabrın 20-də Ağdamın təhvil verilməsindən 3 gün

sonra "ruhlar şəhəri"ne gəlmişdi. Həmin səfəri izləyən hər bir insan bir daha erməni vandalizminə, erməni barbarlığına şahidlik etmişdi.

Ötən il İlham Əliyev Ağdamda 2-ci səfərini çox əlamətdar gündə gerçəkləşdirdi. 28 May - Respublika Gündə (Müstəqillik Günü) dövlət başçısı Ağdamın Baş planı ilə tanış oldu və bir sıra mühüm obyektlərin təməlini qoyaraq xeyirdüasını verdi.

Səfər çərçivəsində Bərdə-Ağdam yolunun, Ağdam şəhərində inşa olunaacaq ilk yaşayış binasının, Ağdam Sənaye Parkının, Ağdam şəhər 1 saylı məktəbin yeni binasının təməllərini qoydu. Prezident Qarabağ xanlığının banisi Pənəhəli xanın sarayının yerləşdiyi İmarət kompleksində, Şahbulaq qalası və Qiyası məscidində oldu. Ağdam rayonunda erməni vandalizminə məruz qalan tarixi-memariq tikililərdən biri də Qarabağ xanlığının banisi Pənəhəli xanın imarətidir. XVIII əsrə aid bu tarix-memariq abidəsi xan nəslinin ilk mülklərindən olmaqla, iki binadan ibarətdir. Saray Azərbaycan ərazisində yayılmış digər xan saraylarından fərqlənərək dəbdəbəli yaşayış evi xüsusiyyəti daşıyır. Buna görə də Pənəhəli xanın imarəti adlandırılıb. İşğal edilən ərazilərdəki digər tarixi-mədəni, dini abidələr kimi, Pənəhəli xanın imarəti də ermənilər tərəfindən təhqir edilib, vandalizmə məruz qalıb. Buradan tövlə kimi istifadə olunub. Xan sarayının yaxınlığında yerləşən və Qarabağın xan nəslinin bir çox nümayəndələrinin dəfn edildiyi İmarət qəbiristanlığı da erməni vəhşilliyinin canlı şahididir. Pənəhəli xanın, İbrahimxəlil xanın və Mehdiqulu xanın türbələri və Xurşidbanu Nətəvanın qəbir-üstü abidəsi də burada yerləşir.

Səfər zamanı belli oldu ki, Ağdamda Zəfər muzeyi və açıq hava altında işğal muzeyi yaradılacaq. İşğal muzeyi kompleksində həm muzey, həm də memorial bağ salınacaq.

Baş plan ilə tanışlıqdan sonra Ağdam ictimaiyyətinin nümayəndələri ilə görüşən İlham Əliyev səfərin xüsusi gündə təşkil olunmasının rəmzi mənə daşdığına vurğuladı.

Ümumiyyətlə, məhz bayram günündə Ağdamda səfər, ilk baş planın təsdiqi bir daha İlham Əliyevin Ağdamın təməlini qoyduqlu işğaldan azad edilmiş şəhər və rayonların yenidənqurulması prosesinə necə diqqət göstərdiyinin əyani təzahürü idi.

İlham Əliyev Vətən müharibəsində şanlı qələbədən sonra Ağdamda ikinci səfərində şəhərsalma prinsiplərinin müasir konsepsiyasına uyğun yeni, ən müasir Ağda-

ma şəhəri yeni, ən müasir Ağdamı quracağını bəyan etdi və modern şəhərin təməlini qoydu. Bu, təkə ağdamlılara yox, bütün dünya azərbaycanlılarına böyük qürur, fəxarət hissi yaşatdı. Bu hadisə işğaldan azad edilmiş torpaqlarımızda tezliklə ən müasir şəhər və kəndlərin salınacağını, dünyaya tamamilə yeni tipli yaşayış məntəqələri modellərini təqdim olunacağını deməyə bir daha əsas verdi.

Türkiyə Prezidentinin Qarabağa ilk səfəri, tarixi Şuşa Bəyannaməsinin imzalanması

Prezidentin təməlini qoyduqlu bütün sosial-iqtisadi obyektlərdə işlər ələ sürətlə aparılırdı ki, bəzən bir ilə yekunlaşmalı olan layihə bir neçə ayda hazır olurdu. Bu da həmin layihələri gerçəkləşdirən şirkətlərin iş fəaliyyətinin yüksək keyfiyyətini, götürüldüyü öhdəliyi vaxtdan əvvəl həyata keçirməsinə əyani təsdiq edirdi.

Buna misal kimi Füzuli hava limanının göstərmək olar. Prezidentin xüsusi diqqətindən olan hava limanının tikintisi cəmi 8 ayda reallaşdı. Yanvar ayında təməli qoyulan hava limanına sentyabr ayının 5-də ilk sınaq uçuşları həyata keçirildi. Yeni hava limanı tam hazır vəziyyətə gətirilmişdi.

İyunun 14-də Prezident növbəti dəfə Qarabağda həyata keçirilən layihələrin gedişatı ilə maraqlandı və ilk olaraq Füzuli rayonuna səfər edərək hava limanında tikinti işlərinin gedişatı ilə tanış oldu.

Prezident həmçinin Aşağı Köndələnçay su anbarına və Əhmədbəyli-Füzuli-Şuşa yolunda, eləcə də "Zəfər yolu"nda görülən işlərlə tanış oldu.

Səfər çərçivəsində Prezident həm də "Füzuli" yarımtəyinatının açılışını edir. İnşa edilən yeni aeroportun və Şuşa yolunun xaricində yerləşən və Şuşa yolunun xaricində yerləşən Füzuli hava limanı da daxil olmaqla, Füzuli şəhəri və ətraf kəndlərdə inşa ediləcək bütün infrastrukturunu elektrik enerjisi ilə təchiz edəcək.

Bu səfər çərçivəsində həmçinin Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun Daşaltı kəndinin ərazisindən keçən hissəsində inşa olunaacaq tunelin də təməli qoyulmuşdur. Həmin ərazidə ümumilikdə iki tunel tikiləcək və onlardan hər biri ikizolaqlı olacaq. Tunellərin hər birinin uzunluğu 530 metr, eni isə 12 metrdir.

Bir gün sonra daha bir tarixi hadisə yaşanır. İyunun 15-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Qarabağa ilk dəfə səfər edir.



Mətbuatın işıqlı adamı

Onu hər kəs, xüsusən də jurnalist dostları işgüzar, səmimi yoldaş, məhsuldar işçi və ən nəhayət, dostluğa sadıq insan kimi tanıyırlar. İllərdir onunla birgə addımlayırıq. Dostluğumuzun möhkəm bağlara əsaslanan uzun həkayəsi var.



təblərdə uşaqları yorurlar. İndiki uşaqların işi ancaq oxumaqdır. Biz o dövrdə bütün ağır işlərlə yanaşı, dərslərimizi də yaxşı oxuyurdurduq.

Bu gün məhz həmin əziyyətin şirin bəhrəsini dadır Tanrıverdi. İndi onun həyatının əsas anı, yaşam qaşması övladları ilə bağlıdır. Çünki yalnız onların əhatəsində özünü rahat, güvənli və daha güclü hiss edir. Övladları ilə fəxr edir, onlarla nəfəs alır. Ata olmağın şirinliyini dadarkən həyat ona sürprizlər etməyə davam edir, hətta dörd nəvənin babası statusunu da qazanıb. Övladlarından bəhs edəndə üzünə xırdı bir təbəssüm qonur, fərəhlə danışır. Sanki qoca bir çınar ayaqda saxlayan məhz onun pöhrələndən budaqları imiş kimi, onu bu qədər güclü edən, ayaqda dayanağının səbəbkarı da o budaqlardır.

vevin həyat yolu zəngindir. Kənddə doğulub. Ətrafında olanların eksəriyyəti də demək olar ki, hamısı kənddə böyüyüb, boya-başa çatan, kəndin havasını udan insanlardır. Bəlkə də bizləri birləşdirən kənd həyatının saflığı, dürüstlüyüdür.

Hər dərin görüşüb çay süfrəsi arxasında oturub söhbətləşərkən, keçmişdən və günümüzün söz düşəndə Tanrıverdinin maraqlı həyatının şahidi olursan. Uşaqlıq illərindən danışarkən deyir: "Həm kənd, həm də şəhər mühitini görmüşəm. Zəhmətkeş kolxozçu ailəsində doğulmuşam. Müxtəlif mühitlərdə böyümüşəm. Uşaqlığımız qoyun otarmaqla, ot biçməklə, dağlara köç etməklə keçib. Xatırlayıram ki, evə qonaq gələndə heç kim ortalıqda görünməzdi. Qonaq oturub yeyib-ıçıldıkdan sonra üzə çıxırdı. Ancaq şəhər mühiti bir qədər fərqlidir. Hər yerin bir adəti var və buna uyğunlaşmaq lazımdır. İndiki uşaqlar bizim uşaqlıqda çəkdikimiz əziyyətlə qatlaşa bilməzlər. Biz çətin şərtlərdə böyümüşük. Bəzən deyirlər ki, mək-

Onu da deyim ki, yubiley bir müddət xarici ölkədə də yaşayıb. Ancaq öz soykökünə, torpağına, vətəninə bağlı qalıb. Övladları da özü kimi. Harda yaşamaqlarından asılı olmayaraq, hər zaman evdə azərbaycanlılığı ideyası, milli-mənəvi dəyərlərimiz, adət-ənənələrimiz hökm sürür.

Bu gün həmin dəyərlərə sadıq ömür sürür bizim Tanrıverdi. 60 illik həyatında o qədər şirinli-acılı xatirələr var ki...

Amma bizə qalan əzizimiz, işıqlı adama bundan sonrakı həyatında sağlamlıq-hüzurlu ömür, şad günlərlə zəngin olan xoş və maraqlı həyat arzulamaqdır.

Yubileyin mübarək, işıqlı insan!

Bəxtiyar ƏZİZLİ,
"Azərbaycan"

Bir qrup Vətən müharibəsi qazisinin Türkiyəyə səfəri davam edir

Qardaş Türkiyə Respublikasında səfərdə olan Vətən müharibəsində yüksək orden və medallara layiq görülmüş bir qrup qazimiz yanvarın 7-də Ankarada Gülhanə Xəstəxanasında olublar.



AZƏRTAC xəbər verir ki, Gülhanə Xəstəxanasında müalicə olunan qazilərlə görüş keçirən qəhrəman idgirdərimiz onları müalicə edən həkimlərlə də bir araya gələrək xoş sözlərlə minnətdarlıqlarını ifadə ediblər.

Azərbaycan və Türkiyə bayraqlarını başları üstündə dağalandıran qəhrəmanlar iki doğma ölkənin və xalqın qardaşlığını tərənnüm edən şüurlar səsləndiriblər.

İgdirlərimizin səsləndirdiyi "Qarabağ Azərbaycandır!" şüarı Gülhanədə də əks-səda yaradıb, alqışlarla qarşılanıb.

Türkiyə Böyük Millət Məclisinin deputatı Olcay Klavuz və "Tərxis Olunmuş Hərbiçilərin Gəncləri Maarifləndirmə" İctimai Birliyinin sədri Emin Həsəni səfəri mahiyyəti bərədə geniş məlumat veriblər.

Diqqətə çatdırılıb ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Ordumuzun Vətən müharibəsində qazandığı rəşadətli Qələbə Azərbaycan və Türkiyə üçün qürur mənbəyidir. Bu Qələbəni bizə yaşadan şəhid və qazilərimizə əbədiyyətə qədər borcluuyq. Qardaş Türkiyənin Vətən müharibəsində göstərdiyi siyasi-mənəvi dəstək heç zaman unudulmamaqca. Qeyd edək ki, səfər Türkiyə Müharibə

Qaziləri Dərməyinin dəvəti, Azərbaycan Gənclər və İdman Nazirliyinin dəstəyi, "Tərxis Olunmuş Hərbiçilərin Gəncləri Maarifləndirmə" İctimai Birliyinin təşkilatlığı ilə keçirilir.

Türkiyənin Adana bölgəsinin düşmən işğalından qurtuluşunun 100 illiyi münasibətilə keçirilən tədbirlərdə iştirak edən qazilərimizdən ibarət qrup Ankaradan sonra İstanbulda səfər davam edəcək.

Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin 2022-ci il üzrə nəzərdə tutulmuş planları açıqlanıb

Mədəni irsin qorunması işinin kompleks şəkildə təşkil edilməsi məqsədilə abidələrin pasportlaşdırılması və mühafizə zonalarının müəyyənləşdirilməsi işləri 2021-ci ildə davam etdirilib. İl ərzində 110 tarix və mədəniyyət abidəsinin pasportu hazırlanıb, 72 abidənin isə mühafizə zonası ilə bağlı sənədləri başa çatdırılıb. Hazırda daha 155 abidənin 2022-ci il ərzində hazırlanması və daha 108 abidə ilə bağlı mühafizə zonasına dair layihənin hazırlanması nəzərdə tutulur.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfəri qurumun 2021-ci ildəki fəaliyyətinə və 2022-ci il üzrə nəzərdə tutulmuş planlara dair mətbuat konfransında deyib.

Azad Cəfəri bildirib ki, görülən işlərdən biri də daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası və qorunması ilə bağlıdır. Bu istiqamətdə işlər davam etdirilir. Belə ki, artıq Şabran rayonunda yerləşən dünya əhəmiyyətli "Çıraqqala" abidəsinin bərpası-konservasiya işləri yekunlaşmaq üzrədir.

"V-V" esrlərə aid "Çıraqqala" mərkəzi qala da daxil olmaqla 17 bürünə ibarət düzbucaqlı formadadır. Ötən müddət ərzində Azərbaycan Respublikası Prezidentinin İnzaladığı sərəncama əsasən bərpa-konservasiya işlərinə start verilib və bərpa üz-

rə zəruri tədbirlər görüleb. Dəniz səviyyəsindən 1234 metr hündürlükdə yerləşən bu abidənin bərpası həm də xil, həm də xarici ziyarətçilər üçün böyük maraq kəsb edəcəkdir. Digər bir məsələ Qazax rayonunda yerləşən Müəllimlər seminariyasının qədim binasının bərpa olunması ilə bağlıdır. Artıq bu işə də başlanılıb və 2023-cü ildə yekunlaşdırılması nəzərdə tutulur,- deyə Azad Cəfəri bildirib.

İşğaldan azad olunmuş ərazilərdə dövlət qeydiyyatına alınmış 706 tarix və mədəniyyət abidəsinin olduğunu deyən Azad Cəfəri bildirib ki, onlardan 6-si dünya əhəmiyyətli memarlıq, 5-i dünya əhəmiyyətli arxeoloji, 119-u ölkə əhəmiyyətli memarlıq, 121-i ölkə əhəmiyyətli arxeoloji, 393-ü yerli əhəmiyyətli memarlıq, 23-ü yerli əhəmiyyətli bağ-park, monumental və xatirə, 22-si yerli əhəmiyyətli arxeoloji abidə, 17-si dekorativ-təbii sənət nümunəsidir.

Rəhbərlik etdiyi qurumda aparılan islahatlardan danışan Dövlət xidmətinin rəisi Azad Cəfəri söyləyib ki, islahatlar çərçivəsində Prezidentin müvafiq fərmanı əsasında regional idarələr yaradılıb. Bu idarələrin yaradılması Dövlət xidmətinin effektivliyinin daha da artırılması, eyni zamanda tarix və mədəniyyət abidələrinin qorunması, bərpası və regenerasiyası, abidələrin monitorinqi və inventarlaşdırılması, abidələrin bərpası və regenerasiyası, abidələrin bərpası prosesi, abidələrin

identifikasiya və lokalizasiya məlumatları, tikililərin tipologiyası və xüsusiyyətləri, abidələrin bərpa statusu və risk faktorları, onların qorunması üçün təcili mühafizə tədbirləri, abidələrin tarixi-memarlıq tədqiqatı və memarlıq tipologiyasıdır.

Regional idarələri yaratmaqda əsas məqsədin abidələrin mühafizəsinin həyata keçirilməsi, pasportlaşdırma, onların mühafizəsinin təminatı, onların qorunması üçün təcili mühafizə tədbirləri, abidələrin tarixi-memarlıq tədqiqatı və memarlıq tipologiyasıdır.

Regional idarələri yaratmaqda əsas məqsədin abidələrin mühafizəsinin həyata keçirilməsi, pasportlaşdırma, onların mühafizəsinin təminatı, onların qorunması üçün təcili mühafizə tədbirləri, abidələrin tarixi-memarlıq tədqiqatı və memarlıq tipologiyasıdır.

Xidmət rəisi regional idarələrin quruluşunda əsas məqsədin abidələrin mühafizəsinin həyata keçirilməsi, pasportlaşdırma, onların mühafizəsinin təminatı, onların qorunması üçün təcili mühafizə tədbirləri, abidələrin tarixi-memarlıq tədqiqatı və memarlıq tipologiyasıdır.

Sonda jurnalistlərin sualları cavablandırılıb.

Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 547 yoluxma faktı qeydə alınıb

Ümumi	Bu gün	07.01.2022
Ümumi yoluxma faktı	620 049	547
Yeni yoluxma faktı	604 537	631
Yeni sağalma faktı	7 081	11 139
Yeni vəfat faktı	5 922 366	9
Yeni sağalma faktı	8 431	

Dünən Azərbaycanda COVID-19 əleyhinə 32 min dozaya yaxın peyvənd vurulub

Ümumi	Bu gün	07.01.2022
Ümumi peyvənd	11 439 291	31 844
Yeni peyvənd	5 178 595	3 059
Yeni sağalma faktı	4 688 646	3 976
Yeni vəfat faktı	1 572 050	24 809

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 547 yoluxma faktı qeydə alınıb, 631 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumatlara görə, analiz nümunələri müsbət çıxan 9 nəfər vəfat edib.

Yanvarın 7-də Azərbaycanda 31 min 844 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə peyvənd vurulub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 min 59, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 min 976 nəfər, "buster" doza ilə peyvənd olunanların sayı isə 24 min 809 nəfər təşkil edib.

Dünya gündəmi

Koreya hipersəs raketinin uğurlu sınağını keçirdi

Yeni raket adı ballistik raketlə müqayisədə daha aşağı hündürlükdə hədəfə doğru uçar, sürəti saatda təxminən 6200 kilometrə çatır



Koreya Xalq Demokratik Respublikasında hipersəs raketinin uğurlu sınaqları keçirilib. Raket 700 km məsafədə hədəfi daşıyıb. Bu bərədə ölkənin "KCNA" Dövlət Agentliyi xəbər verir.

ya öten il bir neçə raket sınağı keçirib. İndi Pxenyana hipersəs silahına malik ABŞ və Çin kimi dövlətlərin kiçik bir dairəsinə daxil olmağa çalışır.

Şimali Koreyada raket sınaqları o zaman baş verir ki, ölkə hakimiyyəti əhalinin ərzaqla təminatında çox böyük çətinliklər çəkir. Əhalinin əksəriyyəti aclıqdan əziyyət çəkir. Koronavirus pandemiyası ilə bağlı həyata keçirilən karantin tədbirləri vəziyyəti daha da ağırlaşdırır.

Ermenistanda əhalinin 94 faizi iqtidara inanmır

Baş verən proseslər ölkəni daha böyük problemlər bataqlığına sürükləyir

İqtisadi vəziyyət fonunda isə Ermenistanın dövlət borcunun həcmi artaraq 4 trilyon 275 milyard dram (təxminən 8,9 milyard dollar) olmağı isə əhalinin gələcəyə nikbin baxmaq ümidlərini tamamilə puç edib.



sonra son 30 ildə ölkədən ən azı 1,5 milyondan artıq vətəndaş xaricə köçüb. Elə bu səbəbdən də sosial-iqtisadi çətinliklər mənəfi təsirlər doğurub. Ermenistanda demografik problemlərinə çevrilib. Yerli və beynəlxalq təşkilatlar da hesab edirlər ki, proseslərin real gedişi sözügedən ölkədə insan resursunun sürətlə tükəndiyini meydana çıxarıb. Ermenistan hökuməti bütün bu narahatlıqları rədd etsə də, cəmiyyət və ayrı-ayrı qurumlar mövcud durumdan ciddi təşviş keçirirlər.

Belə vəziyyətdə Paşinyanın reytinginin sürətlə aşağı düşməsi müşahidə olunur və hətta fikirlər səslənir ki, bu gedişlə onun və komandasının hakimiyyətdən devrilməsi istisna edilmir. Bu, ölkənin aparıcı sosial şəbəkə səhifələrinin xalq arasında keçirdiyi sorğu zamanı da məlum olub. Belə ki, "Gələcəyin xilas" adlı səhifənin apardığı sorğunun yekununda bəlli olub ki, Ermenistanda əhalinin yalnız 6 faizi hökumətə inanır. Sorğuya əsasən, cəmiyyətdə Paşinyan iqtidara qarşı etimadsızlıq mövcuddur. Bildirilir ki, müharibədən sonra fərqli heç nə baş verməyib. Köhnə problemlər olduğu kimi qalır. Bu səbəbdən də əhali çıxışı yolumu xaricdə axtarır.

Qeyd olunur ki, Ermenistan demografik böhran səviyyəsinə çatıb və ölmə hallarının sayının doqquz sayını üstələyəcəyi mərhələyə yaxınlaşır. "4rd.am" saytında yer alan araşdırma yazısında qeyd olunur ki, 1990-cı illərin nəslilə 1980-ci illərdə anadan olanlara nisbətən 40 faiz az-

məlumatlara görə, Ermenistanda işsizlik faizinin aşağı göstərilməsinə baxmayaraq, müstəqil ekspertlər, beynəlxalq qurumlar bunun reallıqdan çox uzaq olduğunu bildirirlər. Qeyd edirlər ki, işsizlik müəvənatları çox aşağı olduğundan əksər işsizlər qeydiyyatdan keçməyib. Hesab olunur ki, Ermenistanda qalan əməkqabiliyyətli insanların yarıya qədər işsizdir. Sözügedən kontekstdə erməni mediası belə bir maraqlı məqamda da diqqət çəkir ki, iqtisadi cəhətdən fəal olan əhalinin bir qismi çoxdan ölkəni tərk etsə də, dövlət onları hələ qeydiyyatda saxlamaqda davam edir.

Tədqiqatlar göstərir ki, Ermenistan formal xarakterli müstəqilliyini əldə etdikdən

Elçin CƏFƏROV,
"Azərbaycan"



İnformatika üzrə daha 4 medal

"Azercell"-in dəstəklədiyi məktəblilərimiz beynəlxalq olimpiadada növbəti uğur qazandılar

Azərbaycan məktəbliləri son illərdə beynəlxalq olimpiadalarda qazandıqları nailiyyətlərin sırasını genişləndiriblər. "Azercell Telekom" MMC-nin dəstəyi ilə informatika üzrə hazırlıq keçən şagirdlərimiz beynəlxalq bilik yarışmasında 4 bürünc medal əldə ediblər.

Ölkəmizin təşkilatçılığı ilə onlayn formada keçirilən "Lütfi Zadə" Beynəlxalq Olimpiadasına 18 ölkədən 158 məktəbli qatılıb. Yarışda Bakı şəhəri Fizika-Riyaziyyat və İnformatika Təməyüllü Liseyin şagirdi Fuad Qarayev, Gəncə şəhəri Fizika-Riyaziyyat və İnformatika Təməyüllü Liseyin şagirdi Fidan Hüseynova, Heydər Əliyev adına

Müasir Təhsil Kompleksinin şagirdi Səid Nəsimov və Balakən rayonu Qazibinə kənd orta məktəbin şagirdi Xizri Saxrayev informatika fənni üzrə bürünc medala sahibləniliblər.

Xatırladaq ki, 2017-ci ildən etibarən Təhsil Nazirliyinin və İnformatika üzrə Milli Olimpiada komandasının tərəfdaşı olan "Azercell Telekom" MMC məktəblilərimizin beynəlxalq olimpiadalarında informatika fənni üzrə hazırlığını və iştirakını dəstəkləyir. Hazırlıq prosesinə ölkənin hər yerindən istedadlı şagirdlər cəlb olunur, informatika fənni üzrə aparıcı mütəxəssislər tərəfindən uşaqlara təlimlər keçirilir, zəruri biliklər paylaşıılır. Bu proses AR Təhsil İnstitutu və "Azercell Telekom" MMC arasında imzalanmış əməkdaşlıq memorandumuna əsasən həyata keçirilir. "Azercell"-in dəstəyi ilə hazırlanan məktəblilərimiz bu müddətdə müxtəlif miqyaslı beynəlxalq olimpiada və müsabiqələrdə 1 qızıl, 7 gümüş və 23 bürünc medalla, ümumilikdə 31 medal əldə ediblər.

"Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik" şüarını əsas tutaraq, "Azercell Telekom" MMC hər zaman gənclərin inkişafına, İKT sahəsində təhsilə marağın və texnoloji savadlığın artmasına dəstək olan, eləcə də tələbələrini bu istiqamətdə uğurlara təşviq edən layihələrini davam etdirəcək. "Azercell Telekom" MMC məktəblilərimizi yüksək nailiyyətlər münasibətilə təbrik edir, qarşdakı yarışmalarda daha böyük qələbələr arzulayır.



İCBARİ SİĞORTA BÜROSU
Compulsory Insurance Bureau

Yaşıl Kart Sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığortacılar barədə ELAN

Yaşıl Kart sığorta növü üzrə İcbari Sığorta Bürosunun iştirakçı sığorta şirkətləri bunlardır: "AtaSığorta" ASC, "Atəşgah" Sığorta Şirkəti ASC, "Azərbaycan Sənaye Sığorta" ASC, "AzSığorta" ASC, "Azərbaycan Respublikası Dövlət Sığorta Kommerciya Şirkəti", "A-Qroup Sığorta Şirkəti" ASC, "Bakı Sığorta" ASC, "Günay Sığorta" ASC, "İpək Yolu Sığorta" ASC, "Meqa Sığorta" ASC, "Naxçıvan Sığorta" ASC, "Paşa Sığorta" ASC, "Qala Sığorta" ASC, "Xalq Sığorta" ASC.

İcbari Sığorta Bürosu

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti struktur idarələrinə tələb olunan bud daşının (skala) satın alınması məqsədilə müsabiqə elan edir

Müsabiqədə iştirak etmək istəyən şəxslər www.asco.az sahifəsinə daxil olmaqla elanlar bölməsindən əlavə sənədləri və ətraflı məlumatı əldə edə bilərlər. Müraçiet üçün son müddət 2022-ci il yanvarın 15-i saat 17:00-dəkdir.

Sənədlər Azərbaycan dilində və 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

Ünvan: Bakı şəhəri, Neftçilər prospekti 2.
Əlaqə telefonu: (012) 404-37-00, daxili: 1263.

Tender komissiyası

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti struktur idarələrinə tələb olunan plastik qapı-pəncərə profilləri və aksesuarların satın alınması məqsədilə müsabiqə elan edir

Müsabiqədə iştirak etmək istəyən şəxslər www.asco.az sahifəsinə daxil olmaqla elanlar bölməsindən əlavə sənədləri və ətraflı məlumatı əldə edə bilərlər. Müraçiet üçün son müddət 2022-ci il yanvarın 17-si saat 17:00-dəkdir.

Sənədlər Azərbaycan dilində və 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

Ünvan: Bakı şəhəri, Neftçilər prospekti 2.
Əlaqə telefonu: (012) 404-37-00, daxili: 1263.

Tender komissiyası

Yaponiyalı milyarder Yusaku Maezava Aya uçuş üçün qrupun seçimini tezliklə yekunlaşdıracaq



Yaponiyalı milyarder Yusaku Maezava 2023-cü ildə ABŞ-in "SpaceX" şirkətinin kosmik gəmisi ilə Aya turist kimi uçuş üçün qrupun tərkibini yaxın vaxtlarda elan edəcək.

AZƏRTAC xəbər verir ki, Y.Maezavanı bu missiyada səkkiz nəfərin müşayiət edəcəyi gözlənilir.

"Anketlərin toplanmağa başlamasından təqribən bir il ötür və dünyanın hər yerindən təqribən 1 milyon nəfər mənim bu təklifimə qoşulmaq niyyətindədir. Biz hazırda namizədlərin seçimi ilə bağlı son mərhələdəyik və cari ilin əvvəllərində seçim prosesindən keçənlərin adlarını açıqlamaq niyyətindəyik", - deyərək yaponiyalı milyarder yanvarın 7-də Tokioda keçirilən mətbuat konfransında bildirib.

İş adamı Sakit okeandakı Marian çökəkliyinə səfəri barədə məlumat verib: "Bizim hansı tip sualtı qayıqda dərinliyə enəcəyimiz artıq məlumdur və bu səyahətin müddəti də bilinir. Layihənin detalları barədə bir qədər sonra məlumat verəcəyik".

Xatırladaq ki, 46 yaşlı Y.Maezava "SpaceX" kosmik gəmisi üçün 2018-ci ildə turist seçilib. Yaponiyalı milyarder Aya uçuşu gəmidəki bütün yerləri alıb. Ümumilikdə bu uçuşda Y.Maezavanın özü də daxil olmaqla 10-12 turistin iştirakı nəzərdə tutulur. Həmin şəxsləri Y.Maezavanın özü seçəcək.

Xəbər verdiyimiz kimi, yaponiyalı biznesmen 2020-ci ilin dekabrında Beynəlxalq Kosmik Stansiyada (BKS) olub. Həmin vaxt onu BKS-yə Rusiyanın "Soyuz MC-20" kosmik gəmisi çatdırıb.

Qeyd edək ki, Y.Maezava "ZOZO" internet saytının yaradıcısı və rəhbəridir. Həmin sayt vasitəsilə fərdi ölçülərlə dəbdə olan geyimləri sifariş etmək olar. "Forbes" jurnalının məlumatına görə, təqribən 3 milyard dollar sərvətə malik olan Y.Maezava Yaponiyanın ən zəngin iş adamlarından biridir.

OXUCULARIN NƏZƏRİNƏ! "AZƏRBAYCAN"

qəzetinə 2022-ci il üçün
abunə yazılışı kampaniyası davam edir!

Abunə respublikanın bütün poçt şöbələri tərəfindən aparılır.

Eyni zamanda aşağıda göstərilən mətbuatçıyı qurumlarına müraciət edə bilərsiniz:

"Azərpoçt" MMC	(012) 598-49-55, (051) 225-02-13
"Qaya" firması	(012) 566-77-80, (050) 214-40-53
"Kaspi" MMC	(012) 432-39-55, (012) 510-82-24
"Region Press" MMC	(055) 316-79-01, (050) 316-79-01
"Səma-M" MMC	(012) 594-09-59
"Ziya" LTD	(012) 497-76-96, (050) 306-77-22
"Pressinform" MMC	(012) 598-49-52, (070) 340-01-00
"City press" MMC	(055) 819-09-26

1 illik
124,80 (yüz iyirmi dörd manat səksən qəpik) manat

6 aylıq
62,40 (altmış iki manat qırx qəpik) manat

3 aylıq
31,20 (otuz bir manat iyirmi qəpik) manat

Hörmətli oxucular!

Abunə ilə bağlı hər hansı bir problemlə
üzlaşsınız, redaksiyaya (012) 539-59-33 nömrəli
telefonla zəng vura bilərsiniz.

ABUNƏ YAZILMAĞA TƏLƏSİN!

Sosial müdafiə və reabilitasiya əhəmiyyətli yeni obyektlər istifadəyə veriləcək

Şəhid ailələri və müharibə əlilləri üçün 500-dək fərdi ev də inşa olunur

Şəhid ailələri və müharibə əlillərinin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması işləri bu il daha da genişləndirəcək. Eyni zamanda bu işlər çərçivəsində Əmək və Əhəlin Sosial Müdafiəsi Nazirliyi tərəfindən onlar üçün 500 fərdi ev də inşa etdirilir.

2022-ci ildə həmin evlər, həmçinin yaxın vaxtlarda Şəmkir Uşaq Bərpa Mərkəzi, Şamaxı Psixonevrologiya Sosial Xidmət Müəssisəsi əsaslı təmir və yenidənqürmədən sonra istifadəyə verəcək.

Bu barədə sosial müdafiə və reabilitasiya əhəmiyyətli obyektlərin tikintisi



və təmir işlərinin, bu sahədə qarşıda duran vəzifələrin müzakirəsi məqsədilə nazirlikdə keçirilən iclasda bildirilib. Qeyd edilib ki, hazırda respublikanın bir

sıra bölgələrində (Quba, Sumqayıt, Gəncə, Sabirabad, Masallı və s.) də DOST mərkəzlərinin açılmasına hazırlıq işləri aparılır.

Eyni zamanda Masallı Uşaq Reabilitasiya Mərkəzinin açılması planlaşdırılır.

Habelə Lənkəran və Xaçmaz rayonlarında sağlamlıq imkanları məhdud uşaqlar üçün sanatoriya-kurort tipli reabilitasiya müəssisələri açılacaq.

İclasda təmir-tikinti işlərinin qüvvədə olan tikinti norma və qaydalarına uyğun, vaxtında və keyfiyyətli aparılması sahəsində görülən işlər də müzakirə olunub.

Sabah axşam ölkənin bəzi yerlərində havanın yağintılı olacağı ehtimalı var

Azərbaycanda yanvarın 8-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, ararib tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Gecə və səhər duman olacaq. Gün ortasında güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 5-7°, gündüz 9-11° isti olacağı ehtimal edilir. Atmosfer təzyiqi normadan yüksək - 763 millimetr civə sütunundan 771 millimetr civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80%, gündüz 55-65 faiz təşkil edəcək. Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, yanvarın 8-də Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli yüksəlməsi fonunda xəzri külünün güclənəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi şorq rayonlarında havanın yağintılı olacağı proqnozlaşdırılır. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə ararib güclənəcək. Havanın temperaturunun gecə 2° səxatdan 3°-dək isti, gündüz 9-14° isti, dağlarda gecə 2-7° səxat, gündüz 5-10° isti olacağı bildirilir.

Naxçıvan şəhərində, Culfa, Ordubad, Sadərok, Şahbuz və Şorur rayonlarında hava əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə ararib güclənəcək. Havanın temperaturu gecə 3-8° səxat, gündüz 5-10° isti olacaq.

Xankəndi şəhərində, Şuşa, Xocalı, Xocavənd, Ağdam, həmçinin Daşkəsən, Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə ararib güclənəcək. Havanın temperaturunun gecə 2° səxatdan 3°-dək isti, bəzi yerlərdə 7°-dək səxat, gündüz 5-10° isti olacağı proqnozlaşdırılır.

yerlərdə ararib güclənəcək. Havanın temperaturunun gecə 2° səxatdan 3°-dək isti, dağlarda 8-10° səxat, gündüz 5-10° isti olacağı bildirilir.

Gəncə şəhərində, Qazax, Goranboy, Tərtər, Füzuli rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə ararib güclənəcək. Havanın temperaturunun gecə 0-5°, gündüz 9-14° isti olacağı ehtimal edilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayilli, Ağsu, Şamaxı, Siyazan, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin bəzi şorq rayonlarında havanın yağintılı olacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə ararib güclənəcək. Havanın temperaturunun gecə 0-5°, gündüz 8-13° isti, dağlarda gecə 0-5° səxat, gündüz 3-8° isti olacağı ehtimalı var.

Mingəçevir və Şirvan şəhərində, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə ararib güclənəcək. Havanın temperaturunun gecə 2° səxatdan 3°-dək isti, gündüz 9-14° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Şimal-şorq küləyi əsəcək, ayrı-ayrı yerlərdə ararib güclənəcək. Havanın temperaturu gecə 0-5°, gündüz 9-13° isti, dağlarda gecə 0-5°, gündüz 9-13° isti olacaq.

«AZƏRBAYCAN»
qəzetinin reklam xidməti 539-49-20

Düzeliş

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən "Azərbaycan" qəzetinin 07.01.2022-ci il tarixli sayında dərc olunmuş 3 tender elanının hər birində iştirak haqqı 350 manat kimi oxunmalıdır.

ALLAH RƏHMƏT ELƏSİN!

Sumqayıtdan Zakir Fərəcov "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanova və Abşeron Rayon Polis İdarəsinin rəisi Şəhriyar Şəmşirliyə ataları **QƏNBƏR ŞƏMŞİR OĞLU QURBANOVUN** vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Texniki Universitetinin rektorluğu və Həmkarlar İttifaqı Komitəsi "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanova atası

QƏNBƏR ŞƏMŞİR OĞLU QURBANOVUN vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

BAŞ REDAKTOR

Bəxtiyar
SADIQOV



Ünvan

AZ 1073, Bakı şəhəri,
Mətbuat prospekti,
539-cu məhəllə, 11 mərtəbə
e-mail:
secretary@azerbaijan-news.az
az.reklam@mail.ru
azerbaijan-news@mail.ru
www.azerbaijan-news.az

Telefonlar

Qəbul otağı - 539-68-71,
Baş redaktor müavini - 538-86-86, 434-63-30,
539-72-39,
Məsul katib - 539-43-23,
Məsul katib müavini - 539-44-91,
Parlament və siyasət şöbəsi - 539-84-41, 539-21-00,
İqtisadiyyat şöbəsi - 538-42-32, 538-35-55,

Beynəlxalq həyat, idman
və informasiya şöbəsi - 432-37-68,
Humanitar siyasət şöbəsi - 538-56-60, 539-63-82
İctimai əlaqələr şöbəsi - 539-49-20, 538-31-11,
Fotoillüstrasiya şöbəsi - 538-84-73,
Kompüter mərkəzi - 538-20-87,
Mühasibatlıq - 539-59-33

Qeydiyyat nömrəsi 1

"Azərbaycan" qəzetinin
kompüter mərkəzində
yığılıb sahifələnmə,
"Azərbaycan Nəşriyyatı" MMC-də
çap edilmişdir

Rəsmi sənəd və çıxışlarda
söylənilənlərlə bərabər,
dərc üçün göndərilən digər
yazılarda fikirlər də
Azərbaycan dövlətinin
mənafeyinə uyğun gəlməlidir

Əyləmələrə cavab verilmir
və onlar geri qaytarılmır

Gündəlik
qəzet

Tiraj 4423
Sifariş 3
Qiyməti 40 qəpik